

2403_01 Beynəlxalq menecment

1 Hansı növ məsuliyyətli təşkilatlar vardır

- a)) məhdud məsuliyyət
- b) qeyri- məhdud məsuliyyət
- c) həmrəy məsuliyyət
- d) hissəli məsuliyyət
- e) məhdud və qeyri- məhdud məsuliyyət

2 İri kompaniyaların çatışmazlıqları nədən ibarətdir

- a)) iri müəssisələrin tikintisinə böyük investisiyalar və uzun zaman tələb olunur, xam malın çatdırılmasına çox xərc tələb olunur, fəaliyyətin inhisarlaşması baş verə bilər
- b) kompaniyanın miqyasının böyüməsi nəticəsində idarəetmə prosesi mürəkkəbləşir
- c) real rəqiblərin yoxluğu kompaniyanın inkişaf stimulu azaldır
- d) idarə edici işçilərin sayının artımı baş verir
- e) yüksək inhisar qiymətlərinin təyini baş verir

3 "Kiçik biznes" nə ilə xarakterizə edilir

- a)) müəssisələrin çoxsaylılığı ilə, işin sadəliyi ilə, istehlakçıların müxtəlif tələbatlarının ödənilməsi ilə, bazar konyukturunun dəyişməsinə tez reaksiya ilə
- a) çeviklik ilə
- b) tez-tez yeniləşmə və əvəzlənmə ilə
- c) işin sadəliyi ilə
- e) bütün variantlar

4. Kiçik müəssisələrin üstünlükləri hansılardır

- a)) onların yaradılması üçün iri investisiyalar tələb olunmur, yüksək istehsal çevikliyi, onların məhsullarının aşağı qiymətləri, aşağı istehsal xərclərinin
- b) reklam xərclərinin az olması
- c) yüksək istehsal çevikliyi
- d) aşağı istehsal xərcləri
- e) müəssisədən az saylı işçinin olması

5 Beynəlxalq korporasiyalar hansı korporasiyalara deyilir

- a)) xarici aktivləri olan milli inhisarlar, yəni bir ölkənin kənarlarından çıxan istehsal və ticarət- satış fəaliyyəti olan şirkətlər
- b) beynəlxalq aləmdə reytingi yüksək olan şirkətlər
- c) iri həcmli vəsaitləri olan, çoxlu sayda işçi qüvvəsi olan şirkətlər
- d) fəaliyyət sferası bir neçə ölkəni əhatə edən şirkətlər
- e) müştərək fəaliyyət göstərən xarici şirkətlər

6 Mülkiyyət formalarına görə şirkətlər hansı növlərə bölünürlər

- a)) özəl və dövlət şirkətləri
- b) milli şirkətlər
- c) dövlət şirkətləri
- d) özəl şirkətlər
- e) xarici şirkətlər

7 Müstəqillik dərəcəsinə görə şirkətləri hansı qrupa ayırmaq olar

- a)) tam müstəqil, törəmə və əlaqədar şirkətlər
- b) tam müstəqil və törəmə şirkətlər
- c) kiçik müəssisələr
- d) nisbətən zəif müstəqilliyə malik və tam müstəqil şirkətlər
- e) törəmə və əlaqədar şirkətlər

8 Transmilliləşmə nədir

- a)) şirkətin xarici bazarlara çıxışı və beynəlxalq kommertiya əməliyyatlarına daha dərin nüfuz etməsi prosesidir
- b) şirkətin istehsal proseslərinin bir hissəsinin bir dövlətdən digərinə birbaşa b) investisiyalar yolu ilə ötürülməsidir
- c) şirkətin çox geniş fəaliyyət dairəsinin olması
- d) şirkətin çoxlu sayda xarici filiallarının olması
- e) bütün variantlar

9 Qlobal korporasiyalar hansı korporasiyalara deyilir

- a)) fəaliyyət arenası bütün dünya olan və birgə təsərrüfat fəaliyyətinə inteqrasiya edən korporasiyalardır
- b) çox iri ölçüləri, vəsaiti və işçi qüvvəsi olan şirkətlərdir

- c) dünyanın müxtəlif yerlərində filialları olan şirkətlərdir
- d) reytingi yüksək olan şirkətlərdir
- e) bütün variantlar

10 Xarici kapitalın iştirakı nöqteyi-nəzərindən şirkətləri hansı qruplara ayırmaq olar

- a)) milli kapitalı olan müəssisələr, xarici kapitalın pay iştirakı olan birgə müəssisələr, 100 % xaricilərə məxsus olan müəssisələr
- b) milli kapitalı olan müəssisələr
- c) 100 % xaricilərə məxsus olan müəssisələr
- d) müştərək müəssisələr
- e) transmilli korporasiyalar

11 Təsərrüfat fəaliyyətinin subyektləri və onların təsnifləşdirilməsi

- a)) hüquqi şəxslərin təşkilati- hüquqi formaları, fəaliyyətin məqsədi, kompaniyaların sərbəstlik dərəcəsi, xarici kapitalın iştirakı
- b) hüquqi şəxslərin təşkilati- hüquqi formaları
- c) fəaliyyətin məqsədi
- d) kompaniyaların sərbəstlik dərəcəsi
- e) təşkilatın işçi heyətidir

12 Təşkilati- hüquqi formaların xarakteristikaları

- a)) tam yoldaşlıq, məhdud məhsuliyətli cəmiyyət, əlavə məhsuliyətli cəmiyyət, istehsal kooperativi, dövlət müəssisəsi, aksioner cəmiyyət
- b) məhdud məhsuliyətli və qeyri- məhdud məhsuliyətli cəmiyyət dövlət müəssisələri
- c) məhdud məhsuliyətli ,qeyri- məhdud məhsuliyətli və əlavə məhsuliyətli cəmiyyət
- d) heç bir variant

13 Təşkilatın həyat tsiklinin mərhələləri

- a)) sahibkarlıq mərhələsi, kollektivlik mərhələsi, fəaliyyətin və idarəetmənin formalaşdırılması mərhələsi, strukturun təkmilləşdirilməsi mərhələsi
- b) kollektivlik mərhələsi

- c) fəaliyyətin formalaşdırılması mərhələsi
- d) satışın təşkili mərhələsi
- e) idarəetmənin formalaşdırılması mərhələsi

14 Təşkilati inkişafın əsas mərhələləri

a)) yaradıcılığa əsaslanan və liderliyin böhranı ilə sona çatan inkişaf mərhələsi, rəhbərliyə əsaslanan və müstəqilliyin sona çatması ilə nəticələnən inkişaf mərhələsi, səlahiyyətlərin və məsuliyyətin ötürülməsinə əsaslanan və nəzarətin krizisi ilə sona çatan inkişaf mərhələsi, yaradıcılığa əsaslanan və liderliyin böhranı ilə sona çatan inkişaf mərhələsi və rəhbərliyə əsaslanan və müstəqilliyin sona çatması ilə nəticələnən inkişaf mərhələsi

- a) məqsədin müəyyən edilməsi mərhələsi
- b) kollektivin yığılması mərhələsi
- c) səlahiyyətlərin və məsuliyyətin ötürülməsinə əsaslanan inkişaf mərhələsi
- d) bütün variantlar

15 Böhrandan çıxmanın yolları

- a)) güclü ştab strukturlarının yaradılması, ayrı-ayrı funksiyaların tətbiqi, planlaşdırmanın formal prosedurlarına ciddi baxış, güclü ştab strukturlarının yaradılması və ayrı-ayrı funksiyaların tətbiqi
- b) yeni qərarlar vermək
- c) yeni əlaqələr yaratmaq
- d) effektiv yollar axtarmaq
- e) heç bir variant

16 Menecerlərin əsas rəhbərlik prinsipləri

- a)) şirkətin hansı təşkilati inkişaf mərhələsində olduğunu bilmək, qərarların variantlarının məhdudiyətliliyini qəbul etmək, yeni qərarlar yeni problemlər yaradır, şirkətin hansı təşkilati inkişaf mərhələsində olduğunu bilmək və qərarların variantlarının məhdudiyətliliyini qəbul etmək
- b) şirkətin hansı təşkilati inkişaf mərhələsində olduğunu bilmək
- c) ədalətli olmaq
- d) lider olmaq

e) məsuliyyətli omaq

17 Transmilli korporasiyalar hansı korporasiyalara deyilir

a)) xarici aktivləri olan, birbaşa xarici investisiyalar yatıran, istehsalı və satışı olan,

çoxlu sayda filialları olan iri korporasiyalar

b) xarici aktivləri olan

c) birbaşa xarici investisiyalar yatıran

d) çoxlu sayda filialları olan

e) istehsalı və satışı olan

18 TMK- rın əsas müsbət cəhətləri

a)) bütün rsurs növlərinin optimal bölgüsünü təmin edir, rəqabəti gücləndirir, istehsalın optimal yerləşdirilməsini təmin edir,bütün rsurs növlərinin optimal bölgüsünü təmin edir və rəqabəti gücləndirir

b) yüksək gəlirli olması

c) çoxşaxəli olması

d) geniş istehsalının olması

e) heç bir variant

19 TMK-nin növlərinin xarakteristikaları

a)) istiqamət, xarici bazarlara münasibət, mərkəzləşdirmə səviyyəsi, xarici firmaların fəaliyyətinə nəzarət

b) millilik

c) geniş miqyas

d) istehsalı olması

e) xarici firmaların fəaliyyətinə nəzarət

20 TMK-rin fərqli cəhətləri

a)) xarici bazarlara istiqamətlənmə, milli aksioner kapitalının mövcudluğu, ölkənin şəraitinə uyğunlaşmaya strateji yanaşma, xarici bazarlara istiqamətlənmə və milli aksioner kapitalının mövcudluğu

b) geniş miqyas

c) güclü strategiya

d) kiçik istehsal sferası

e) bütün variantlar

21 Beynəlxalq menecment nədir

- a)) şirkətlərin idarə edilməsi nəzəriyyəsi və təcrübəsi, onların xaricdə həyata keçirdikləri fəaliyyət şəraitində müxtəlif beynəlxalq kommertiya əməliyyatlarının və beynəlxalq biznesin həyata keçirilməsinin təşkilati formalarının: ixrac, idxal, texnologiyaların mübadiləsi, lisenziyalaşdırma, müştərək müəssisələrin yaradılması və s. istifadə edilməsidir
- b) menecmentin xüsusi növüdür
- c) bazar iqtisadiyyatı şəraitində təşkilatın idarə edilməsidir
- d) minimum xərclərlə maksimum gəlir əldə etməkdir
- e) bütün variantlar

22 İdarəetmə sistemi hansı sistemə deyilir

- a)) qarşılıqlı idarəedən və idarə olunan alt sistemlərin vəhdətidir, insanların birgə razılıqlı fəaliyyəti üçün zəruri olan idarəetmə metod və vasitələrinin məcmusudur
- b) qərarqahların qarşılıqlı əlaqəsidir
- c) transmilli korporasiyaların tipindən asılı olan bir idarəetmə sistemidir
- d) dövlətin idarə edilməsi sistemidir
- e) bütün variantlar

23 Beynəlxalq şirkətlərin idarə etmə sisteminə nə daxildir

- a)) şirkətin idarə edən və idarə olunan alt sistemləri, beynəlxalq menecmentin məqsəd, prinsip və metodları, idarəetmə funksiyaları, beynəlxalq şirkətlərin strukturu, idarəetmə prosesi, resurs, informasiya və təşkilati-texnoloji təminat
- b) şirkətin idarə edən və idarə olunan alt sistemləri
- c) şirkətin idarəetmə səviyyəsi
- d) şirkətin öz məhsulunun rəqabət qabiliyyətinin yüksəltməsi
- e) bütün əməliyyatlar üzərində nəzarəti həyata keçirmək

24 İdarəetmə prosesində hansı məsələlər öz həllini tapır

- a)) strateji, taktiki və operativ
- b) təşkilatın məqsədi müəyyən olunur

c) idarəetmə prinsipləri müəyyən olunur

d) heç bir variant

e) bütün variantlar

25 Beynəlxalq şirkətlərin fəaliyyətinə təsir göstərən amillər hansılardır

a)) makroiqtisadi, sosial-mədəni, siyasi-hüquqi, texnoloji

b) tədarükçülər və istehlakçılar

c) rəqib şirkətlər

d) milli xüsusiyyətlər

e) makroiqtisadi amillər

26 İdarəetmə obyektı nədir

a)) maddi nemətlərin və xidmətlərin yaradılmasının istehsal prosesini təmin edən şirkətin bir-biri ilə qarşılıqlı əlaqəli və qarşılıqlı bağlı element və alt sistemlərinin toplusudur

b) şirkətin özüdür

c) rəqib şirkətlərdir

d) idarəetmə sistemidir

e) idarəetmə aparatıdır

27 İdarəetmə subyektı nəyə deyilir

a)) bir-biri ilə qarşılıqlı bağlı olan və idarə olunan alt sistemə təsir edən və idarəetmənin qarşılıqlı əlaqəli element və alt sistemlərin toplusudur

b) şirkətin özüdür

c) struktur bölmələrdir

d) alt sistemin texniki- texnoloji xüsusiyyətləridir

e) heç bir variant

28 Texniki alt sistem nədən ibarətdir

a)) buraxılan məhsul və göstərilən xidmətlər üçün istifadə olunan maşın və avadanlıq kompleksləri, cihaz və s. texnikadan

b) təşkilatın texniki işçi heyətindən

c) idarəetmə təbəqələrindən

d) istehsal prosesinin elementlərindən

e) bütün variantlar

29 Texnoloji alt sistem nəyə əsaslanır

- a)) texnoloji prosesin mərhələlərə bölgüsünə (yarımfabrikat malların, hazır məhsulun istehsalı), məhsulun istehsalı üçün zəruri olan müəyyən növdə və keyfiyyətdə xammalın seçiminə əsaslanır
- b) şirkətin işçi heyətinin idarə edilməsinə əsaslanır
- c) şirkətin iqtisadi fəaliyyətinə əsaslanır
- d) maşın və avadanlıqların təşkilinə əsaslanır
- e) bütün variantlar

30 İqtisadi alt sistem nədən ibarətdir

- a)) şirkətin iqtisadi fəaliyyətini, zəruri göstəricilərə nail olmanı, maliyyə resurslarının yaradılmasını və istifadə edilməsini təmin edən idarəetmə təbəqələrindən
- b) istehsal prosesinin elementlərindən
- c) texnoloji prosesin bölgüsündən
- d) maşın və avadanlıqların istifadə edilməsindən
- e) bütün variantlar

31 İstehsalın və idarəetmənin təşkili alt sistemi nədən ibarətdir

- a)) qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün istehsal prosesinin bütün elementlərinin səmərəli birləşməsindən
- b) istehsal prosesinin elementlərindən və texnoloji prosesin bölgüsündən
- c) şirkətin işçi heyətindən
- d) şirkətin iqtisadi fəaliyyətinə əsaslanır
- e) bütün variantlar

32 Sosial alt sistem nəyə əsaslanır

- a)) şirkətin işçi heyətinin - kollektivin idarə edilməsinə əsaslanır
- b) istehsal prosesinin elementlərinin səmərəli birləşməsinə
- c) texnoloji prosesin bölgüsünə
- d) idarəetmə təbəqələrinə
- e) şirkətin iqtisadi fəaliyyətinə

33 Şirkətin idarə edilməsi sistemində hansı alt sistemlər mövcuddur

- a)) texniki, texnoloji, iqtisadi, istehsalın və idarəetmənin təşkili, sosial alt sistemlər
- b) texniki və texnoloji alt sistemlər
- c) iqtisadi, sosial və hüquqi alt sistemlər
- d) mədəni alt sistem
- e) heç bir variant

34 Beynəlxalq şirkətlərin idarəetmə metodları nədən ibarətdir

- a)) müəyyən məqsədlərə çatmaq üçün idarə edən subyektin idarəetmə obyektinə təsirinin metod və vasitələrinin məcmusudur
- b) planlaşdırma, təşkilat və nəzarət proseslərinin məcmusudur
- c) idarəetmə prinsiplərindən
- d) dar ixtisaslaşdırma metodlarından
- e) bütün variantlar

35 Beynəlxalq şirkətlərin hansı idarəetmə metodları var

- a)) iqtisadi, inzibati, sosial- psixoloji, hüquqi metodlar
- b) iqtisadi və təşkilati- sərəncam
- c) texniki
- d) texnoloji
- e) bütün variantlar

36 İdarəetmə metodunun tərifini aşağıdakılardan hansılardır

- a)) İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki məqsədlərinin praktik həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur
- b) İdarəetmə metodu elmi yanaşmaların, idarəetmə funksiya və metodlarının, məqsədi, təmin edici, idarə olunan və idarə edən yarım sistemlərin məcmusudur
- c) İdarəetmə metodu xarici, yaxud daxili bazarlarda hasil edilən məhsulun, yerinə yetirilən xidmətlərin və təşkilatın rəqabət qabiliyyətinə nail olmaqdan ibarətdir
- d) İdarəetmə metodu istehsal kollektivinə və ya onun hər hansı bir üzvünə məqsədyönlü təsir edilməsi vasitəsidir

e) İş taktikasidir

37 Birbaşa təsir metodlarından aşağıdakı təsnifləşdirmələrin hansı düz deyil

- a)) sosial
- b) mənəvi
- c) maddi
- d) hüquqi
- e) fiziki

38 Dolayı təsir metodlarından aşağıdakı təsnifləşdirmələrin hansı düz deyil

- a)) modernləşdirmənin qrafik metodları
- b) elmi-texniki
- c) optimal idarəetmə qərarları
- d) iqtisadi və təşkilati təhlil
- e) təşkilati təhlil

39 İqtisadi metodun iqtisadi təsir vasitələrinə aşağıdakılardan hansı daxil deyildir

- a)) yoxlama sistemi
- b) təsərrüfat hesabı
- c) rentabellik
- d) planlaşdırma
- e) təşkilətmə

40 İnzibati metodun təşkilati-sərəncam təsiri vasitələrinə aşağıdakılardan hansılar daxil deyildir

- a)) təcrübə mübadiləsi
- b) əmr
- c) sərəncam
- d) təlimat
- e) informasiya mübadiləsi

41 Sosial təsir vasitələrinə aşağıdakılardan hansı daxil deyildir

- a)) əməyin humanizmləşdirməsi
- b) əmək kollektivinin birləşdirilməsinə təsir edən metodlar
- c) qabaqcıl təcrübə və yeniliklərin genişləndirilməsi

d) sosial həvəsləndirmə

e) təcrübə mübadiləsi

42 Psixoloji təsir vasitələrinə aşağıdakılardan hansı daxil deyildir

a)) qayda-qanun psixologiyası

b) psixoloji təhrik

c) sosial psixologiya

d) təhsil və peşə seçilməsi psixologiyası

e) sosial həvəsləndirmə

43 İctimai istehsalın hüquqi metodlarına aşağıdakılardan hansılar daxil deyildir

a))ali-hüquq b) inzibati-hüquq c) mülki-hüquq d) əmək-hüququ e) tibbi hüquq

44 İdarəetmə metodları neçə qrupa bölünür

a)) 3 b) 2 c) 4 d) 5 e) 6

45 İdarəetmə metodlarına aşağıdakı qruplardan hansılar daxil deyildir

a)) təsiretmə b) təhriketmə c) inandırma d) idarəetmə e) həvəsləndirmə

46 İdarəetmə metodlarının əlamətlərinə aşağıdakılardan hansılar daxil deyildir

A)) əsaslandırma d) idarəetmə strukturu

b) metodların substansiyası e) təsiretmə forması

c) idarəetmə prinsipləri

47 İdarəetmə metodlarının neçə əlaməti vardır

a)) 18 b) 17 c) 15 d) 14 e) 19

48 İdarəetmə metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxildir

a) dövlət b) bütün tələbatlar c) xüsusi d) fərdi e) ümumi

49 Təhriketmə metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxil deyildir

a)) bütün tələbatlar b) iqtisadi c) fizioloji d) əsaslandırma e) psixoloji

50 İnandırma metodlarının xarakteristikasına aşağıdakılardan hansı daxil deyildir

a)) fizioloji b) xüsusi c) psixologiya d) sosiaologiya e) fərdi

51 İqtisadiyyatın dövlət tənzimlənməsi aşağıdakı istiqamət, sahə və problemlər üzrə həyata keçirilməsi məntiqə uyğun deyildir

a)) sistem b) sosial siyasət c) səhiyyə d) ehtiyatlara qənaət

52. İqtisadiyyatın dövlət tənzimlənməsi təşkilat səviyyəsində aşağıdakı metod və vasitələrin köməyi ilə həyata keçirilməsi məqsədə uyğun deyildir

a)) qiymətin əmələ gəlməsinin tənzimlənməsinə dövlət siyasətinin formalaşdırılması;

b) məhsul istehsalı üçün dövlət sifarişləri sisteminin formalaşdırılması;

c) bütün növdən olan ehtiyatlara qənaət;

d) malların və xidmətlərin sertifikatlaşdırılması

e) bütün variantlar

53. Biznesin transmilliləşməsi strategiyasının müvəffəqiyyəti hansı amillərdən asılıdır

a))rəqib şirkətlərlə müqayisədə əmtəə və xidmətlərin keyfiyyəti və rəqabətqabiliyyətliliyi ,texnologiyada liderlik, miqyasın effekti, səmərəli idarə heyəti

b) uzunmüddətli perspektiv planlardan

c) idarəetmə proseslərinin qeyri- mərkəzləşdirilməsindən

d) inteqrasiya proseslərindən

e) bütün variantlar

54. İnteqrasiya nədir

a)) inteqrasiya-struktur və funksiyaların bütöv, tam bir orqanizmdə razılaşdırılması və birləşdirilməsi prosesi və təşkilati münasibətlərin qurulmasıdır

b) ali məqsədlərə nail olmaqdır

c) geniş miqyaslı hərəkət prosesidir

d) iri və mürəkkəb şirkətlərin yaradılmasıdır

e) bütün variantlar

55. Firmalararası inteqrasiya zamanı beynəlxalq şirkətlər hansı məqsədləri qarşıya qoyur

a)) yeni bazarlara çıxış, yeni resurs mənbələrini əldə etmək, rəqib üstünlüklərinə nail olmaq, xərcləri azaltmaq, istehsalın rasionallaşdırılması, strateji planlaşdırma üçün şərait yaratma

b) əlaqələrin sayının çoxalması və yenilərin yaradılması

- c) əlaqələrin gücləndirilməsi
- d) qarşılıqlı əlaqələrin effektivliyinin yüksəldilməsi
- e) bütün variantlar

56 İnteqrasiya proseslərinin hansı növləri var

- a)) üfuqi, şaquli və diversifikasiya növləri
- b) üfuqi və şaquli inteqrasiya prosesləri
- c) mürəkkəb və sadə inteqrasiya prosesləri
- d) formal və qeyri-formal inteqrasiya prosesləri
- e) bütün variantlar

57 Üfuqi inteqrasiyanın mahiyyəti

- a)) eyni istehsal mərhələsində yerləşən, bir bazar segmentində, bir sahədə işləyən və rəqabət aparan və eyni tipli məhsul və xidmətlər üzrə ixtisaslaşan kompaniyaların inteqrasiyasıdır
- b) direktiv idarəetmədir
- c) üfuqi əmək bölgüsüdür
- d) beynəlxalq inteqrasiya növüdür
- e) yeni texnologiyaların sahələrə tətbiqidir

58 Şaquli inteqrasiyanın mahiyyəti

- a)) hazır məhsul istehsalının texnoloji prosesi ilə əlaqəli olan müxtəlif sahələrin şirkətlərinin ittifaqıdır
- b) şaquli əmək bölgüsüdür
- c) idarəetmə metodlarının tətbiqidir
- d) beynəlxalq normalara uyğun inteqrasiyadır
- e) yeni texnologiyaların sahələrə tətbiqidir

59 Sinergizmin hansı növlərini bilirsiniz

- a)) satış sinergizmi (ticarət sinergizmi), əməliyyat sinergizmi, investisiya və idarəetmə sinergizmi
- b) satış sinergizmi (ticarət sinergizmi)
- c) idxal - ixrac əməliyyatlarının sinergizmi
- d) idarəetmə sinergizmi
- e) ayrı-ayrı bölmələr sinergizmi

60 İdarəetmə dərəcəsi nə ilə müəyyən olunur

- a)) idarəetmə ierarxiyasının müəyyən səviyyəsində yerləşən bölmələrin məcmusudur
- b) idarəetmənin gücüdür
- c) rəhbərin səlahiyyətidir
- d) işçi sayının çoxluğudur
- e) qeyri- formal qrupların gücü ilə

61 Beynəlxalq idarəetmə nədir

- a)) öz tamlığını, strukturunun vahidliyini saxlayan müxtəlif təbiətli sistemlərin xüsusiyyətidir və bunun köməyi ilə qarşıya qoyulan məqsədə nail olunur
- b) idarəetmə ierarxiyasıdır
- c) geniş miqyaslı idarəetmədir
- d) geniş təhlil prosesidir;
- e) TMK-rin idarə edilməsidir

62 Beynəlxalq şirkətlərdə menecerlərin həyata keçirməli olduqları fəaliyyət istiqamətləri

- a)) təşkilati- idarəetmə fəaliyyəti, analitik və iqtisadi fəaliyyət
- b) liderlik fəaliyyəti
- c) texniki fəaliyyəti
- d) texnoloji fəaliyyəti
- e) təşkilati- idarəetmə fəaliyyəti

63 İdarəetmə sisteminin məqsədi nədir

- a)) xarici yaxud daxili bazarlarda hasil edilən məhsulun, yerinə yetirilən xidmətin və təşkilatın rəqabət qabiliyyətinə nail olmaqdan ibarətdir
- b) elmi yanaşmaların aşkar edilməsidir
- c) qanun və prinsipləri istifadə etməkdir
- d) arzu olunan nəticəyə nail olmaq
- e) təşkilati - texniki prosesdir

64 Beynəlxalq menecmentdə planlaşdırmanın tətbiqi təşkilatı hansı üstünlüklərlə təmin edir

a)) təşkilatda yerinə yetirilən hərəkətlərin koordinasiyasını yaxşılaşdırır, informasiya mübadiləsini yaxşılaşdırır, heyətin vəzifə və məsuliyyətini müəyyən edir, nəzarət prosesini gücləndirir, ehtiyatların optimal bölgüsünü təmin edir

b) rəqiblərlə müqayisədə daha zəif mövqedə olur

c) faydalı bir proses kimi çıxış edir

d) heç bir üstünlük vermir

e) məqsədə çatmağa mane olur

65 Resursların bölüşdürülməsi prosesi nədən ibarətdir

a)) özündə fondlar, idarəetmə kadrları və texnoloji təcrübə kimi məhdud təşkilati resursların bölüşdürülməsini birləşdirir

b) resursları əldə etməkdir

c) istehsal prosesini təmin etməkdir

d) təşkilat üçün yeni imkanlar tapmaqdır

e) resursları düzgün bölməyə zəmanət verir

66 Planlaşdırma prosesi çərçivəsində idarəçilik fəaliyyətinin əsas fərqləndirilən funksiyaları

a) ehtiyatların bölüşdürülməsi, xarici mühitə adaptasiya, daxili koordinasiya, təşkilatın strateji uzaqgörənliyi

b) motivləşdirmə

c) nəzarət

d) strateji planlaşdırma

e) işi təşkil etmək

67 Xarici mühitə adaptasiya nədir

a)) təşkilatın ətraf mühitlə münasibətini yaxşılaşdıran tədbirləri əhatə edir

b) sosial mühitə adaptasiyadır

c) xarici mühit amilləri qrupudur

d) idarəetmə prosesinin baş verməsidir

e) bütün variantlar

68 Daxili koordinasiya nəyə deyilir

a)) daxili əməliyyatlarda effektiv inteqrasiyaya nail olmaq məqsədi ilə təşkilatın güclü və zəif tərəflərini əhatə edən fəaliyyətlərin koordinasiyasıdır

- b) təşkilat daxilində koordinasiya
- c) idarəetmə prosesidir
- d) motivləşdirmə prosesidir
- e) bütün variantlar;

69 Təşkilati strategiyanın uzaqgörənliyi dedikdə nə başa düşülür

- a)) keçmiş strateji qərarlardan bəhrələnməklə yeni təşkilat yaradılması yolu ilə menecerlərin təfəkkür tərzinin müntəzəm olaraq inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət başa düşülür
- b) strateji planın dolğunluğu və mükəmməlliyidir
- c) peşəkarlığın yüksək olmasıdır
- d) təşkilatın inkişafıdır
- e) rəhbərin davranış qaydasıdır

70 Menecmentin prinsipləri dedikdə nə başa düşülür

- a)) Təşkilatın fəaliyyətinin əsas qaydalarıdır
- b) Rəhbərin zəruri keyfiyyətləridir
- c) Menecment elminin inkişaf yoludur
- d) Təşkilatın inkişaf prinsipləridir
- e) Təşkilatın inkişaf istiqamətidir

71 O. Seldoya görə idarəetmənin tərkib hissələri hansılardır

- a)) Administrasiya, Menecment, Təşkilətmə
- b) Administrasiya, Menecment, Təşkilat, Təşkilətmə
- c) Administrasiya, Menecment, Təşkilat
- d) Menecment, Təşkilat, Təşkilətmə
- e) Təşkilat, Təşkilətmə, Menecment

72 Aşağıdakılardan hansı menecmentin tərifini tam ifadə edir

- a)) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi ilə material, əmək, maliyyə resurslarından səmərəli istifadə olunması yolu ilə bazar iqtisadiyyatı şəraitində firmanın qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür

- b) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi ilə material, əmək, maliyyə resurslarından səmərəli istifadə olunması yolu ilə bazar iqtisadiyyatı şəraitində firmanın idarə olunmasıdır
- c) Təşkilatın idarə olunmasıdır
- d) İdarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarının tətbiqi ilə maliyyə, material, əmək resurslarından səmərəli istifadə olunması yoludur
- e) İdarəetmə elmidir

73 Menecmentdə səlahiyyət nədir

- a)) İdarəetmədə rəsmi yolla verilən hüquqlardır
- b) Təşkilatın fəaliyyətinin əsas qaydalarıdır
- c) İdarəetmədə daşınan cavabdehlikdir
- d) Heyətin tabe olma mexanizmidir
- e) İdarəetmə funksiyalarıdır

74 Təşkilat nədir

- a)) Ümumi məqsədlərə nail olmaq üçün fəaliyyətləri şüurlu surətdə əlaqələndirilən insanlar qrupudur
- b) Bir-biri ilə qarşılıqlı asılılıqda olan tamlıqdır
- c) Öz tamlığını saxlayan müxtəlif təbiətli sistemdir
- d) Zəruri keyfiyyətləri olan insanlar qrupunun birgə kombinə edilmiş əmək formasında yerinə yetirdikləri prosesdir
- e) Formal qurumdur

75 İdarəetmənin mərkəzləşdirilməsi nədir

- a)) İdarəetmə funksiyalarının bir mərkəzdə, bir əldə cəmlənməsi
- b) Funksiya və məsuliyyətin idarəetmənin yuxarı səviyyəsindən aşağı səviyyəsinə ötürülməsi
- c) İdarəetmə həlqələri arasında üfüqi əlaqələrin yaradılması
- d) İdarəetmə mərkəzinin yaradılması
- e) İdarəetmə həlqələri arasında şaquli əlaqələrin yaradılması

76 İşçilərin vahid plan əsasında işləməsini nəzərdə tutan prinsip hansıdır

- a)) İstiqamətin vahidliyi prinsipi

- b) Tək başına rəhbərlik prinsipi
- c) Mərkəzləşdirmə prinsipi
- d) İntizam prinsipi
- e) Qayda- qanun

77 Bunlardan hansı idarəetmə nəzəriyyəsinə aid deyil

- a)) Funksional yanaşma
- b) Sistemli yanaşma
- c) Situasiyalı yanaşma
- d) Proses yanaşma
- e) Məzmun yanaşma

78 İnzibati məktəbin əsas məqsədi nə olmuşdur

- a)) İdarəetmənin universal prinsipinin formalaşdırılması
- b) Mənfəətin artırılması
- c) İdarəetmənin sosial aspektlərinin öyrənilməsi
- d) Əmək məhsuldarlığının yüksəldilməsi
- e) İdarəetmə funksiyalarını həyata keçirmək

79 İqtisadiyyatın istehsal-təsərrüfat həlqələrində baş verən əmək bölgüsündən asılı olaraq ixtisaslaşdırmanın aşağıda qeyd olunmuş növlərindən hansı variant düzgün deyildir

- a)) dövlətdaxili
- b) bölmədaxili
- c) firmadaxili
- d) sahədaxili
- e) ailədaxili

80 İstehsalın ixtisaslaşdırılması prosesi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir. Düzgün olmayan variantı seçin.

- a)) məsulun ayrı-ayrı hissələrinin istehsalın uyğunlaşdırılmış müəssisələrdə qeyri-təmərküzləşdirilməsi
- b) ayrı-ayrı texnoloji mərhələlərin yerinə yetirilməsi üzrə müstəqil zavod və sexlərin ayrılması və yaradılması

c) müəyyən hazır məlumatlar buraxılışı üzrə ixtisaslaşan sahə və müəssisələrin yaradılması və ya fərqləndirilməsi

d) məhsul hazırlanması prosesinin bir sıra xüsusi proseslərə parçalanması

81 İstehsalın daha böyük iqtisadi səmərəsi aşağıdakı bir sıra tədbirlərin kompleks şəkildə həyata keçirilməsilə nail olunur. Düzgün olmayan variantı seçin

a)) istehsalın seriallığı

b) əməyin düzgün təşkili

c) istehsalın kütləviliyi

d) yüksək məhsuldarlıqlı maşınların və istehsalın qabaqcıl texnoloji metodlarının tətbiqi

e) prinsiplərin düzgün tətbiqi

82 İxtisaslaşdırmanın iqtisadi effektivliyi görülən bütün tədbirlər üzrə xalq təsərrüfat maraqları nəzərə alınmaqla idarəetmənin bütün səviyyələrində müəyyən edilir.

Aşağıda qeyd olunan xarakterizələrdən düzgün olmayan variantı seçin.

a)) ümumi sosial effektdə nail olunması

b) ümumi iqtisadi effektdə nail olunması

c) kapital qoyuluşuna qənaət etmək

d) istehsalda çəkilən cari xərclərə qənaət və məhsulların istehlakçılara çatdırılması

e) düzgün əmək bölgüsünü həyata keçirmək

83 Təşkilatın quruluşu nəyə deyilir

a)) özündə təşkilatın məqsədlərinə daha effektiv şəkildə nail olmağa imkan verən, idarəetmə səviyyələrinin və funksional sahələrinin məntiqi qarşılıqlı münasibətlərini əks etdirir

b) məqsədlər qrupuna

c) təşkilatın sxematik quruluşuna

d) vəzifə bölgüsünə

e) texnologiyaların yerləşdirilməsi

84 Matris təşkilatı strukturun üstünlüyü hansıdır

a)) Təşkilətmənin çevikliyi

- b) İşin ixtisaslaşdırılması
 - c) Pəsə ixtisaslaşdırılmasının həvəsləndirilməsi
 - d) Təskilətmənin yüksək səviyyəsi
 - e) Funksional sahələrinin məntiqi qarşılıqlı münasibətlər
- 85 Funksional təşkilatı strukturun üstünlüyü hansıdır
- a)) İşgüzar və pəsə ixtisaslaşdırılmasının stimullaşdırılması
 - b) İstehsal bölmələrində mərkəzləşdirilmiş planlaşdırma ilə qeyri-mərkəzləşdirilmiş fəaliyyətin uyğunlaşdırılması.
 - c) Təşkilətmənin çevikliyi
 - d) Səylərin bir məsələnin həlli üzərində cəmləşdirilməsi
 - e) Təskilətmənin yüksək səviyyəsi
- 86 İdarəetmənin divizional təşkilatı quruluşunun nöqsanı hansıdır
- a)) Təşkilatın yuxarı və aşağı səviyyələri arasında əlaqənin olmaması
 - b) Uzun komanda zənciri
 - c) Təşkilatın ümumi məqsədinin olmaması
 - d) Müxtəlif növ məhsullar üçün bu və ya digər iş növlərinin təkrarlanması nəticəsində xərclərin çoxalması
 - e) Təskilətmənin çevikliyi
- 87 İdarəetmənin matris təşkilatı strukturunun nöqsanı hansıdır
- a)) İdarəetmə səviyyələri üzrə nəzarətin olmaması
 - b) Müxtəlif növ məhsullar üçün bu və ya digər iş növlərinin təkrarlanması nəticəsində xərclərin çoxalması
 - c) İdarəetmə aparatının böyüməsi nəticəsində əlavə xərclərin çoxalması
 - d) Təşkilatın yuxarı və aşağı idarəetmə səviyyələri arasındakı əlaqənin qırılması
 - e) bütün variantlar
- 88 İdarəetmənin funksional təşkilatı strukturunun nöqsanı hansıdır
- a)) Uzun komanda zənciri
 - b) Mürəkkəblilik
 - c) Hakimiyyət uğrunda mübarizə
 - d) Qrupbazlığın inkisafı

- e) Ədalətsizlik
- 89 Hansı hallarda mərkəzləşdirilmiş idarəetmə strukturu məqbul hesab edilir
- a)) Böyük ölçülü olmayan təşkilatlarda
 - b) İstehsalın diversifikasiyasında
 - c) Təşkilatın ölçüsünün artmasında
 - d) Texnologiyanın tez dəyişdiyi halda
 - e) Düzgün əmək bölgüsü olduğu halda
- 90 Təşkilati struktur nəyə istiqamətlənir
- a)) İstehlaka
 - b) Təşkilatın yərləşdiyi ünvanə
 - c) Xarici şəraitin tez dəyişməsinə
 - d) Konkret vəzifələrin həllinə
 - e) İstehsala
- 91 Təşkilatın rəasional burokratik quruluşunun hansı xarakteristikası onun qeyri-
cevikliyini yuksək dərəcədə xarakterizə edir
- a)) Formal qaydalar və standartlar
 - b) Formal simasızlıq
 - c) Əməyin dəqiq bölgüsü
 - d) İdarəetmə ierarxiyası
 - e) Konkret vəzifələrin həllinə
- 92 Adaptiv təşkilati quruluşa hansılar daxildir
- a)) Matris və layihə
 - b) Xətti və funksional
 - c) Xətti və qərarqah
 - d) Xətti-funksional və divizional
 - e) Divizional
- 93 Matris təşkilatı quruluş hansı təşkilati quruluşun növlərindən biridir
- a)) Adaptiv
 - b) Divizional
 - c) Bürokratik

- d) Xətti
- e) Xətti və funksional

94 Taktika nəyə deyəlidir

- a)) rəhbərliyin uzun müddətli məqsədlərlə razılaşdırılmış və ona nail olunmasını yüngülləşdirən qısa müddətli məqsədlər, həmçinin ümumi uzunmüddətli plana uyğun qısa müddətli planlar başa düşülür
- b) təşkilatın fəaliyyətində xüsusi qaydadır
- c) uzunmüddətli plandır
- d) oramüddətli plandır
- e) hərbi gedişdir

95 İdarəetmə quruluşunun hansı növlərini bilirsiniz

- a)) təşkilati struktur, ierarxik struktur, adaptiv struktur
- b) nəzarət strukturu
- c) şaquli və üfüqi idarəetmə strukturları
- d) fiomal və qeyri- formal idarəetmə strukturları
- e) sadə və mürəkkəb idarəetmə strukturları

96 İdarəetmənin təşkilati quruluşunu açıqlayın

- a)) müstəqil idarəedicilərin yarımşöbələrin və idarəetmə funksiyalarını yerinə yetirən ayrı-ayrı vəzifələrin tərkibi, qarşılıqlı təbəçiliyi başa düşülür
- b) təşkilatın sxematik quruluşudur
- c) kommunikasiya əlaqələridir
- d) əlaqələrin koordinasiyasıdır
- e) məqsədə çatmaq üçün işin təşkilidir

97 İdarəetmə bölməsi nədir

- a)) funksiyaları çox ciddi formada bildirilən əsaslandırılmış bölmədir
- b) ayrı bir şöbədir
- c) təşkilati quruluş tipidir
- d) kooperasiya əlaqəsidir
- e) qeyri- formal təşkilatdır

98 İdarəetmənin təşkilati quruluşunda hansı idarəetmə əlaqələrinə rast gəlmək

- a)) şaquli, üfüqi, xətti, funksional əlaqələr

- b) şaquli və üfüqi əlaqələr
- c) xəti və funksional əlaqələr
- d) formal və qeyri- formal əlaqələr
- e) sadə və mürəkkəb əlaqələr

99 İerarxik təşkilati quruluş hansı idarəetmə quruluşuna deyilir

- a)) təşkilatda sərt ierarxik hakimiyyətlə, istifadə olunan qaydalar və prosedurların rəsmiləşdirilməsi ilə mərkəzləşdirilmiş qərar qəbulu ilə xarakterizə edilir
- b) hakimiyyətin ierarxiyasıdır
- c) rəhbərlərin idarəetmə vəzifələrinin
- d) qeyri- formal quruluşdur
- e) mürəkkəb idarəetmə quruluşdur

100 Adaptiv təşkilati quruluş hansı idarəetmə quruluşuna deyilir

- a)) idarəetmə ierarxiyasının yaygınlığı, idarəetmə səviyyələrinin sayının azlığı, formal qayda və prosedurların orta və zəif istifadəsi ilə qərar qəbulunun qeyri mərkəzləşdirilməsi ilə xarakterizə edilir
- b) hakimiyyətin ierarxiyasıdır
- c) formal quruluşdur
- d) funksional bölmədir
- e) idarəetmə prinsipidir

101 Üfüqi əlaqələr hansı idarəetmə əlaqələrinə deyilir

- a)) bərabərhüquqlu idarəetmə bölmələrinin kooperasiyası və koordinasiya əlaqələrinə
- b) üfüqi əlaqələrə
- c) formal əlaqələrə
- d) qeyri- formal əlaqələrə
- e) mürəkkəb əlaqələrə

102 Şaquli əlaqələr hansı idarəetmə əlaqələrinə deyilir

- a)) bu əlaqələr rəhbərliklə tabeçilikdə olanlar arasında olan əlaqələrdir və ierarxik idarəetmədə yəni bir neçə idarəetmə səviyyəsinin olması zamanı yaranırlar

- b) şaquli əmək bölgüsünün əsasıdır
- c) üfüqi və şaquli əmək bölgüsüdür
- d) idarəetmə əlaqələridir
- e) mürəkkəb idarəetmə əlaqələridir

103 Xətti əlaqələr hansı idarəetmə əlaqələrinə deyilir

- a)) rəhbərin öz hakimiyyət səlahiyyətlərinin reallaşdırılması və təbəçilikdə olanlara birbaşa rəhbərlik etməyini nəzərdə tutan münasibətlərdir
- b) formal əlaqəldir
- c) qeyri - formal əlaqələrdir
- d) xətti təşkilati quruluşun əsasıdır
- e) mürəkkəb idarəetmə əlaqələridir

104 Funksional əlaqələr hansı idarəetmə əlaqələrinə deyilir

- a)) idarəetmənin müəyyən funksiyalarının həyata keçirilməsi çərçivəsində istifadə edilən təbəçilik əlaqələridir və tövsiyyə, məsləhət xarakteri daşıyır
- b) təşkilatda baş verən formal əlaqələrdir
- c) idarəetmə funksiyasıdır
- d) idarəetmə prosesidir
- e) funksional təşkilati quruluşun əsasıdır

105 Xətti idarəetmə quruluşunun mahiyyəti

- a)) ondan ibarətdir, ki hər bir kollektivin başında rəhbər durur və öz fəaliyyətində o yuxarı idarəetmə pilləsi rəhbərinə təbedir və onun sərəncamlarını yerinə yetirməyə borcludur
- b) funksional həlqələrin qurulmasından
- c) idarəetmə nəzəriyyəsinin tətbiqindən
- d) xətti əlaqələrin tətbiqindən
- e) idarəetmə aparatının tətbiqindən

106 Funksional idarəetmə quruluşunun mahiyyəti

- a)) hər birinin dəqiq müəyyən konkret vəzifə və məsuliyyətləri olan struktur bölmələrinin yaradılmasıdır
- b) idarəetmə prinsiplərinin tətbiqidir
- c) operativlik və çeviklikdir

- d) formal əlaqələndirmədir
- e) müəyyən quruluşun yaradılmasıdır

107 Adaptiv təşkilati idarəetmə quruluşu hansı əlamətlərlə xarakterizə edilir

- a)) dəyişkənliyə tez uyğunlaşma ilə, öz formasını müəyyən dərəcədə asan dəyişmə qabiliyyəti ilə, mürəkkəb proektlərin reallaşdırılmasına istiqamətlənmə ilə, vaxt məhdudiyətlərinin olması ilə, müəyyən vaxt üçün nəzərdə tutulan idarəetmə orqanlarının yaradılması ilə
- b) təşkilatın xarici mühitə uyğunlaşması ilə
- c) idarəetmə prinsiplərinin tətbiqi ilə
- d) idarəetmə funksiyalarının yerinə yetirilməsi ilə
- e) daxili mühit amillərinin dəyişkənliyi ilə

108 Adaptiv təşkilati idarəetmə quruluşunun hansı formaları var

- a)) proekt, matris, proqram- məqsədli, problem - məqsədli formalar
- b) uyğunlaşmaq və dəyişə bilmək forması
- c) proqram- məqsədli, problem - məqsədli formalar
- d) formal və qeyri- formal formalar
- e) sadə və mürəkkəb formalar

109 İdarəetmə metodunun mahiyyətini açıqlayın

- a)) idarəetmə subyektinin idarəetmə sisteminin strateji və taktiki məqsədlərinin praktiki olaraq həyata keçirilməsi üzrə idarəetmə obyektinə təsir metodudur
- b) menecmentə xüsusi bir yanaşmadır
- c) təşkilatın struktur bölmələrinin idarəedilməsidir
- d) idarəetmə prinsiplərinin məcmusudur
- e) idarəetmə elminin nəzəriyyəsidir

110 Diversifikasiya nədir

- a)) təsərrüfat fəaliyyətinin yeni sahələrə yayılmasıdır
- b) şirkətlərin istehsal fəaliyyətinin istiqamətinin dəyişkənliyidir
- c) istehsal sahələrinin yaradılmasıdır
- d) idarəetmə bölməsidir

e) uyğunluq prinsipidir

111 Qlobal yönümlü əmtəə quruluşu hansı idarəetmə quruluşuna deyilir

- a)) əmtəə əlaməti üzrə bölmələri olan və hər biri müstəqil olaraq dünya bazarına çalışan divizional quruluşa əsaslanan təşkilati idarəetmə quruluşudur
- b) qlobal şirkətlərin quruluşudur
- c) əmtəə bazarının quruluşudur
- d) idarəetmə sistemidir
- e) əmtəələrə yönəlmiş satış sistemidir

112 Qlobal yönümlü regional quruluşu hansı idarəetmə quruluşuna deyilir

- a)) coğrafi quruluş prinsipinin istifadə edilməsi ilə divizional quruluşa əsaslanan idarəetmə quruluşlarının müxtəlifliyidir
- b) regionların coğrafiyasının quruluşudur
- c) qlobal şirkətlərin quruluşudur
- d) qlobal şirkətlərin əhatə etdiyi regionlardır
- e) heç bir variant

113 Divizional quruluş hansı idarəetmə quruluşuna deyilir

- a)) iri müstəqil istehsal- təsərrüfat bölmələrinin (divizionların) ayrılmasına əsaslanan idarəetmə quruluşudur
- b) şirkətlərin ayrı- ayrı bölmələrin quruluşudur
- c) şirkətlərin əmək bölgüsü prinsipidir
- d) idarəetmə quruluşlarının müxtəlifliyidir
- e) idarəetmə sistemidir

114 Təşkilatın strategiyası nəyə deyilir

- a)) özündə strateji vəziyyətin prioritetlərini, resursları və strateji məqsədlərə nail olunması üzrə atılacaq addımların ardıcılığını müəyyən edən baş hərəkət planını əks etdirir
- b) uzunmüddətli fəaliyyəti əks edir
- c) korporativ strategiyadır
- d) mürəkkəb şirkətlərin iş planıdır
- e) təşkilatın real vəziyyətini əks edən plandır

115 İdarəetmə prosesi hansı prosesə deyilir

- a)) müəyyən bir sistemdə birləşmiş idarəetmə subyektlərinin idarəetmə metodlarının istifadə edilməsi ilə müəyyən funksiyaların reallaşdırılması yolu ilə öz məqsədlərinə çatmaq üçün istiqamətlənən fəaliyyətdir
- b) idarəetmə funksiyalarının cəmidir
- c) rəhbərlik üslubudur
- d) qərar qəbulu prosesidir
- e) korporativ strategiyadır

116 İdarəetmə funksiyası anlayışını şərh edir

- a)) əməyin bölgüsünə və kooperasiyasına əsaslanan və idarəetmə subyektini tərəfindən idarəetmə obyektinə mürəkkəb və sabit təsirlə xarakterizə edilən fəaliyyət növüdür
- b) planlaşdırma və təşkil etmə funksiyasıdır
- c) qarşılıqlı əlaqəli fəaliyyət növüdür
- d) təsərrüfat fəaliyyətinin yeni sahələrə yayılmasıdır
- e) təşkilatı idarə etmək üçün fəaliyyət istiqamətidir

117 "Konsern" terminini açıqlayın

- a)) kapitalda, maliyyə əlaqələrində, patent- lisenziya razılaşmalarında iştirakı vasitəsilə bağlı olan müstəqil müəssisələr birliyi formasıdır
- b) iri şirkətdir
- c) geniş maliyyə əlaqələri olan təşkilatdır
- d) iqtisadi qurumdur
- e) müstəqil şirkətdir

118 Konsernin əsas xüsusiyyətlərinə nə aiddir

- a)) şirkətlərin inteqrasiyasının sərt forması, istehsal xarakterli birlik olması, konsernə daxil olan şirkətlər müstəqil hüquqi şəxs olaraq aksioner cəmiyyət formasında yeganə təsərrüfat rəhbərinə tabe olurlar
- b) geniş miqyaslı fəaliyyətin olması
- c) maliyyə -iqtisadi idarəetmənin mərkəzləşdirilməsi
- d) kapitalın olması
- e) heç bir variant

119 İnteqrasiya əlaqələrinin xarakterindən asılı olaraq konsernlərin hansı növləri vardır

- a)) üfüqi və şaquli konsernlər
- b) üfüqi, şaquli, koordinasiya və beynəlxalq konsernlər
- c) formal və qeyri formal konsernlər
- d) beynəlxalq və regional konsernlər
- e) sadə və mürəkkəb konsernlər

120 Şaquli konsern hansı konsernə deyilir

- a)) hazır məhsul istehsalının texnoloji prosesinin ardıcılığı ilə əlaqəli olan müxtəlif sahələrin şirkətlərini birləşdirir
- b) şaquli əmək bölgüsü həyata keçirilən şirkətdir
- c) iqtisadiyyatın bir sahəsini əhatə edən konserndir
- d) koordinasiya konsernidir
- e) bütün variantlar

121 Üfüqi konsern hansı konsernə deyilir

- a)) eyni əmtəəni istehsal edən və istehsalın eyni mərhələlərini həyata keçirən bir sahənin şirkətlərini birləşdirir
- b) üfüqi əmək bölgüsü həyata keçirilən şirkətdir
- c) iqtisadiyyatın bir neçə sahəsini əhatə edən konserndir
- d) koordinasiya konsernidir
- e) formal və qeyri formal konsernlər

122 Kapitalda iştirakı nöqtəyi nəzərindən konsernlərin hansı növlərini qeyd etmək olar

- a)) tabeçilik, koordinasiya və beynəlxalq konsernlər
- b) üfüqi və şaquli konsernlər
- c) formal və qeyri formal konsernlər
- d) sadə və mürəkkəb konsernlər
- e) iqtisadiyyatın bir neçə sahəsini əhatə edən konserndir

123 Tabeçilik konserni hansı konsernə deyilir

- a)) əsas və törəmə şirkətləri formasında təşkil edilən konserndir
- b) tam olaraq rəhbərliyə tabe olan konserndir

- c) fəaliyyəti ancaq bir iqtisadi sahəni əhatə edən konserndir
- d) fəaliyyəti ancaq bir neçə müxtəlif iqtisadi sahəni əhatə edən konserndir
- e) bütün variantlar

124 Koordinasiya konserni hansı konsernə deyilir

- a)) elə bir qaydada yaradılmış konserndir ki buraya daxil olan ayrı-ayrı şirkətlər aksiyaların mübadiləsini həyata keçirirlər
- b) dəqiq koordinasiyası olan konserndir
- c) eyni siyasəti olan konserndir
- d) qarşılıqlı əlaqələri olan konserndir
- e) bütün variantlar

125 Beynəlxalq konsern hansı konsernə deyilir

- a)) xarici törəmə şirkətləri olan konserndir
- b) beynəlxalq şirkətlərdir
- c) TMK -dır
- d) fəaliyyəti ancaq bir neçə müxtəlif iqtisadi sahəni əhatə edən konserndir
- e) müəssisələr şəbəkəsidir

126 Konqlomerat nəyə deyilir

- a))bir maliyyə nəzarəti altında müxtəlif növlü müəssisələr şəbəkəsi birləşdirən şirkətlərin intqrasiyasının təşkilati formasıdır
- b) beynəlxalq şirkətlərdir
- c) TMK -ra
- d) hər formal təşkilata
- e) ali idarəedici orqana

127 Konsorsium nəyə deyilir

- a)) əsas məqsədi sahibkarlıq fəaliyyətinin koordinasiyası olan iqtisadi cəhətdən müstəqil olan firmaların müvəqqəti ittifaqıdır
- b) eyni sahənin şirkətlərinin birliyidir
- c) razılaşma xarakterli birlikdir
- d) bank əməliyyatlarını keçirən şirkətdir
- e) iri təşkilatdır

128 Konsorsiumun hansı növləri var

- a)) bank konsorsiumu, konsorsium qarant, qarantiya konsorsiumu, ixrac və maliyyə
- b) konsorsiumları
- c) bank və maliyyə konsorsiumları
- d) müvəqqəti və daimi konsorsiumları
- e) formal və qeyri-formal konsorsiumlar
- f) sadə və mürəkkəb konsorsiumlar

129 Bank konsorsiumu nəyə deyilir

- a)) birgə kredit, zəmanət və bank əməliyyatlarının keçirilməsi üçün, fəaliyyət sahəsinin genişləndirilməsinə yeni bazarlara çıxmaq üçün konsorsiumun rəhbəri olan ən böyük bank tərəfindən müvəqqəto təşkil edilmiş banklar qrupudur
- b) bank əməliyyatları üzrə ixtisaslaşan konsorsiumdur
- c) beynəlxalq maliyyə şirkətlərdir əməliyyatları aparan konsorsiumdur
- d) bankın özüdür
- e) kredit bankıdır

130 Konsorsium qarant nəyə deyilir

- a)) başda lider- bank olan, alınan kreditə zəmanət verən banklar qrupudur
- b) bank əməliyyatları üzrə ixtisaslaşan konsorsiumdur
- c) sığorta əməliyyatları üzrə ixtisaslaşan konsorsiumdur
- d) kredit bankıdır
- e) müvəqqəti xarakterli konsorsiumdur

131 Qarantiya konsorsiumu nəyə deyilir

- a)) müxtəlif fəaliyyət növləri olan bir neçə şirkət arasında sazişdir
- b) zəmanət verən konsorsiumdur
- c) mərkəzi idarəetmə aparatı olan konsorsiumdur
- d) fəaliyyəti bir sahəni əhatə edən konsorsiumdur
- e) beynəlxalq konsorsiumdur

132 Maliyyə konsorsiumu nəyə deyilir

- a)) iri maliyyə əməliyyatlarını həyata keçirmək üçün bir neçə bankların müvəqqəti sazişi, ittifaqıdır

- b) pul köçürmə əməliyyatlarını həyata keçirən konsorsiumdur
- c) şirkətin maliyyə əməliyyatlarına nəzarət edən qurumdur
- d) beynəlxalq konsorsiumdur
- e) formal təşkilatdır

133 İxrac konsorsiumu nəyə deyilir

- a)) tərkibinə daxil olan ölkələrin ixrac əməliyyatlarını təşviq etmək üçün bir sıra ölkələrdə yaradılan xarici ticarət birliyidir
- b) ixrac əməliyyatları üzrə qurumdur
- c) idxal əməliyyatları üzrə qurumdur
- d) beynəlxalq konsorsiumdur
- e) qeyri-formal təşkilatdır

134 Kartel nəyə deyilir

- a)) şirkətin kommersiya fəaliyyətinin müxtəlif sahələrinə aid öz aralarında razılaşmalar yaradan, eyni sahənin firmalarının birliyidir
- b) müqavilə xarakterli birlikdir
- c) beynəlxalq maliyyə şirkətlərdir
- d) müxtəlif sahələrə nüfuz edən şirkətdir
- e) birja əməliyyatlarını keçirən şirkətdir

135 Dünya təcrübəsində mövcud kartel növləri

- a)) pul karteli, pay karteli, alıcılıq karteli, böhran karteli, patent karteli, istehsal karteli, qiymət karteli
- b) pul karteli, istehsal karteli, qiymət karteli
- c) hesab karteli
- d) kəmiyyət məhdudiyətləri karteli
- e) regional kartellər

136 Sindikat nəyə deyilir

- a)) məhsulun satışını ümumi bir satış mərkəzi vasitəsilə həyata keçirmək məqsədilə eyni tipli istehsal müəssisələrinin birliyidir
- b) sərt formalı inteqrasiyadır
- c) yumşaq inteqrasiyadır
- d) siyasi təşkilatdır

e) bütün variantlar

137 Sindikatın əsas xüsusiyyətləri

- a)) sindikat iştirakçılarının hüquqi, istehsal müstəqilliyinin qorunması, kommersiya müstəqilliyinin məhdudlaşdırılması, əmtəə satışının təşkili və mərkəzləşdirilməsi bir razılaşdırılmış orqan tərəfindən reallaşdırılır
- b) kartelin bir növüdür
- c) çox dar fəaliyyət çərçivəsi var
- d) müvəqqəti xarakter daşıyır
- e) kiçik istehsalı olan təşkilatdır

138 Pul nəyə deyilir

- a)) şirkətlərin birlik formasıdır, fərqli cəhəti odur, ki bütün iştirakçıların gəlirləri ümumi fonda yığılır və sonra əvvəlcədən müəyyən olunmuş miqdarda onlar arasında paylaşdırılır
- b) eyni tipli müəssisələr birliyi
- c) razılaşma əsaslı birlikdir
- d) müvəqqəti ittifaqdır
- e) daimi xarakterli birlikdir

139 Pulların əsas xüsusiyyətləri

- a)) şirkətlərin inhisar birliyi formalarından biridir, müvəqqəti xarakter daşıyır, ümumi gəlir və xərclərin paylaşdırılması qaydalarını müəyyən edir
- b) sərbəst müəssisələr birliyi, daimi xarakter daşıyır
- c) eynitipli məhsul istehsal edən şirkətlər birliyi
- d) kartel razılaşmalarının bir növüdür
- e) mərkəzləşdirilmiş tənzimləmə metodu istifadə edilir

140 Pulların hansı növləri var

- a)) birja pulu, "müəyyən olunmuş" pul, patent pulu, ticarət pulu
- b) birja pulu, ticarət pulu
- c) formal pullar
- d) qeyri formal pullar
- e) ierarxik pullar

141 Trest terminini açıqlayın

- a)) elə bir birlikdir, ki oraya daxil olan müəssisələr vahid dir istehsal kompleksinə çevrilərək öz hüquqi, istehsal və kommertiya müstəqilliyini itirirlər və onların fəaliyyətinə rəhbərlik vahid bir mərkəz tərəfindən reallaşdırılır
- b) sərbəst müəssisələr birliyidir, daimi xarakter daşıyır
- c) formal təşkilatdır
- d) şirkətlərin inteqrasiyasının ən sadə, mülayim formasıdır
- e) müvəqqəti xarakterli birlikdir

142 Trestlərin əsas xüsusiyyətləri

- a)) şirkətlərin inteqrasiyasının ən sərt formasıdır, bu cür inteqrasiya formasında müəssisələrin təsərrüfat fəaliyyətinin bütün tərəfləri birləşir, digər birliklərdən fəaliyyətinin müəyyən istehsal eynitipliyi ilə fərqlənir
- b) şirkətlər öz müstəqilliyini itirmirlər
- c) fəaliyyət sferası bir sahəni əhatə edir
- d) tərkibində olan müəssisələr bir çox rəhbərlərə tabe olurlar
- e) koombinə edilmiş istehsal təşkilatıdır

143 Assosasiya nəyə deyilir

- a)) ümumi təsərrüfat, elmi, mədəni və bir qayda olaraq qeyri kommertiya məqsədlərinə çatmaq üçün fiziki və hüquqi şəxslərin könüllü birliyidir
- b) kommertiya təşkilatıdır
- c) daimi xarakterli təşkilatıdır
- d) müvəqqəti xarakterli təşkilatıdır
- e) şirkətlərin inhisar birliyidir

144 Assosasiyaların əsas xüsusiyyətləri

- a)) şirkətlərin inteqrasiyasının ən mülayim formasıdır, tövsiyyə xarakterli fəaliyyətin koordinasiyası məqsədlə yaradılır, ittifaqın üzvləri öz təsərrüfat müstəqilliyini və hüquqi şəxs haqlarını qoruyurlar
- b) şirkətlərin inteqrasiyasının ən sərt formasıdır və müvəqqəti xarakter daşıyır
- c) daimi xarakterli kommertiya təşkilatıdır
- d) eynitipli təsərrüfat birliyidir
- e) istehsala istiqamətlənən birliyidir

145 Ticarət assosiasiyasını izah edin

- a)) hökumət və qanunverici orqanlarda informasiya mübadiləsi və ümumi maraqların lobbiləşməsi üçün sahəyə daxil olan şirkətlər tərəfindən yaradılan strukturudur
- b) ticarət əməliyyatlarını yerinə yetirən struktur bölməsidir
- c) belə bir assosiasiya növü yoxdur
- d) müvəqqəti xarakterli təşkilatıdır
- e) böyük, müstəqil, ticari əməliyyatlar aparan kommersiya təşkilatıdır

146 Strateji alyans nəyə deyilir

- a)) müəssisələr arasındakı inteqrasiyanın ən çox yayılmış təşkilati formasıdır, bir neçə müstəqil şirkətlər arasında müştərək strateji məqsədlərin reallaşdırılması üçün uzun müddətli əməkdaşlıq razılaşmalarına əsaslanır
- b) təsərrüfat subyektlərinin müxtəlif formalı əməkdaşlığıdır
- c) tərkibində qeyri formal qruplar olan formal ittifaqdır
- d) inteqrasiyanın ən sərt formasıdır
- e) qeyri- kommersiya məqsədli şirkətdir

147 Strateji alyansların fərqləndirici xüsusiyyətləri

- a)) bu tip birliklər ortamüddətli və ya uzunmüddətli, ikitərəfli və çoxtərəfli razılaşmalara əsaslanır, ki onlarda əməkdaşların strateji planlarına uyğun gəlir, alyanslara nəinki tədarükçülər və müştərilər, hətta rəqiblər daxil ola bilər, alyanslar çox çevik olurlar, resurs təminatında sabitlik yaradırlar, müəyyən vaxt üçün yaradırlar və üzv şirkətlər öz müstəqilliyini qoruyurlar
- b) strateji alyans özü müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir
- c) bu tip birliklər plan tərtibatı istiqamətində fəaliyyət göstərirlər
- d) daimi xarakterli formal təşkilatdır
- e) tövsiyyə xarakterli kommersiya təşkilatıdır

148 Firmalararası inteqrasiya formalının hansı tiplərini bilirsiniz

- a)) tam inteqrasiya, hissəli inteqrasiya
- b) formal və qeyri formal inteqrasiya
- c) sadə və mürəkkəb inteqrasiya
- d) beynəlxalq inteqrasiya

- e) ierarxiya inteqrasiya
- 149 Beynəlxalq şirkətlər arasında hansı növ qarşılıqlı əlaqələr mövcuddur
- a)) mülki, aksioner, istehsal, idarəedici, texnoloji, maliyyə və kredit əlaqələr
 - b) istehsal, texnoloji, maliyyə və kredit əlaqələr
 - c) idarəedici və təşkiləddici
 - d) sosial - iqtisadi, hərbi, tibbi, mədəni, psixoloji
 - e) maliyyə və kredit əlaqələr
- 150 Beynəlxalq şirkətlər inteqrasiyanın təşkilati formalarının təsnifləşdirilməsi nöqtəyi nəzərindən inteqrasiyanın hansı tiplərini bilirsiniz
- a)) korporativ, kooperativ, kollaborativ
 - b) korporativ, kooperativ
 - c) idarəedən və idarəolunan
 - d) sərt və mülayim inteqrasiya
 - e) idarəedici və təşkiləddici
- 151 Korporativ tipli inteqrasiya formasına beynəlxalq şirkətlərin inteqrasiyasının hansı təşkilati formaları daxildir
- a)) konsern, konqlomerat, trest
 - b) konsern, konqlomerat, konsorsium
 - c) konqlomerat, trest
 - d) xırda müəssisələrdən ibarət birliklər
 - e) iqtisadi birliklər və ittifaqlar
- 152 Kollaborativ tipli inteqrasiya formasına beynəlxalq şirkətlərin inteqrasiyasının hansı təşkilati formaları daxildir
- a)) konsorsium, investisiya xarakterli və qeyri- investisiya xarakterli strateli alyanslar, sindikatlar
 - b) konsorsium, sindikatlar
 - c) qeyri- investisiya xarakterli strateli alyanslar
 - d) konsern, konqlomerat, trest
 - e) sərt və mülayim inteqrasiya xarakterli
- 153 Kooperativ tipli inteqrasiya formasına beynəlxalq şirkətlərin inteqrasiyasının hansı təşkilati formaları daxildir

- a)) asosassiya, kartel, pul
- b) kartel, pul, trestlər
- c) strateli alyanslar, sindikatlar və TMK
- d) qeyri- investisiya xarakterli strateli alyanslar
- e) konqlomerat, trest

154 İnteqrasiya edilmiş biznes qrupların (İBQ) tərifini açıqlayın

- a)) vahid qərarların qəbul edilmə mərkəzindən idarə olunan, mülki, müqavilə və ya qeyri formal münasibətlərlə bağlı müstəqil və hüquqi şəxslərin məcmusudur
- b) müxtəlif inteqrasiya formalarının məcmusudur
- c) saziş xarakterli inteqrasiya formalarının məcmusudur
- d) formal və qeyri formal münasibətlərlə bağlı inteqrasiya formalarının məcmusudur
- e) eynitipli istehsal sahələri olan inteqrasiya formalarının məcmusudur

155 Strateji alyansların formalaşmasının əsas motiv və məqsədlər qrupu

- a)) senerqetik effektdə nail olmaq, yeni bazarlara çıxış, şirkətin rəqabəti ilə əlaqəli motivlər, yeni bilik və bacarığın mənimsənməsi
- b) yeni bazarlara çıxış, rəqabətqabiliyyətlilik, innovasiyaları mənimsəmək və tətbiq etmək
- c) riskləri azaltmaq
- d) gücləri birləşdirmək
- e) resurs bazasını genişləndirmək

156 Sinerqetik effekt nədən ibarətdir

- a)) iki və daha çox müəssisələrin aktivlərinin bir-birini tamamlayan əməliyyatlarıdır, ki onun da nəticəsi bu şirkətlərin ayrı-ayrılıqda apardıqları əməliyyatların nəticələrinin cəmindən daha çoxdur
- b) sinerqiyanın effektivliyindən
- c) şirkətlərin inteqrasiyasından
- d) təsərrüfat subyektlərinin birliyindən
- e) hüquqi, maliyyə, istehsal müstəqilliyinin qorunub saxlanmasıdan

157 Sinerqetik effektdə nail olmanın əsas motivləri

- a)) istehsalın miqyasında qənaətə nail olmaq, istehsal xərclərini azaltmaq, resurs bazasını genişləndirmək, istehsal gücünü birgə istifadə etmək
- b) birgə tətqiqatlar aparmaq, inovasiyaların sürətlənməsi
- c) yeni bilikləri mənimsəmək
- d) rəqabətin mənfi təsirindən qorunmaq
- e) riskləri azaltmaq

158 Yeni bazarlara çıxışı şərtləndirən əsas motivlər

- a)) yad bazarların tez öyrənilməsi, müəyyən mentaliteti və bazar strukturu olan bazarlara çıxış, siyasi, hüquqi, maneələrin ləğv edilməsi, qlobal bazara çıxış, risklərin azaldılması
- b) yeni bazarları aşkar edərək oraya nüfuz etmək və vəziyyəti təhlil etmək
- c) bazarların sayını artırmaq
- d) mövcud bazarlarda effektiv iş qurmaq və əldə edilən mövqeni qoruyub saxlamaq
- e) sosial və iqtisadi vəziyyəti təhlil etmək

159 Rəqabətlə bağlı strateji ittifaqların əsas motivləri

- a)) rəqabət təhlükəsindən xəbərdar olmaq, rəqabətə təsir etmək, qeyrimüəyyənliyi azaltmaq, inkişafın sabitliyini gücləndirmək
- b) gücləri birləşdirərək rəqabətqabiliyyətliyə nail olmaq
- c) konkret bazarda liderliyi əldə etmək
- d) uzunmüddətli münasibətlərdə tərəfdaşlar arasında resurs və təcrübəni birləşdirmək
- e) qlobal bazarda rəqabət aparmaq istəyi

160 Yeni bilik və bacarıqları mənimsəməyin əsas motivləri

- a)) yeni texnoloqiyaları əldə etmək, heyyyətin təcrübə əldə etməsi, yeni regionlarda yeni imkanlar əldə etmək
- b) yeni məhsulların hazırlanması
- c) yeni texnoloqiyaların tətbiqi və yeni biliklərin mənimsənməsi
- d) konkret biznesi qiymətləndirmək
- e) istehlakçıların tələblərini tam olaraq ödəmək

161 Şirkətlərin birləşməsi dedikdə nə nəzərdə tutulur

- a)) təsərrüfat subyektlərinin hər hansı bir birliyi, ki onun da nəticəsində əvvəlcədən mövcud olan iki və daha çox strukturlardan vahid iqtisadi birlik yaranır
- b) maliyyə vəsaitlərinin ümumiləşməsi baş verir
- c) iqtisadi gücün birləşməsidir
- d) vahid idarəçilik prosesidir
- e) ümumi məqsədə çatmaq üçün vahid bir fəaliyyət istiqamətində çalışmaqdır

162 Şirkətin udulması dedikdə nə nəzərdə tutulur

- a)) bir şirkətin digər bir şirkət üzərində nəzarəti ələ almaq və onun idarə edilməsini tam və ya müəyyən dərəcədə həyata keçirmək kimi başa düşülür
- b) bir-birilə qarşılıqlı bağlı əmtəələr istehsal etmək
- c) müxtəlif sahəli müəssisələrin ayrı-ayrılıqda fəaliyyət göstərməsidir
- d) bir şirkətin digər şirkət üzərində nəzarəti itirməkdir
- e) bir şirkətin səhmlərinin digər şirkət tərəfindən alınmasıdır

163 Şirkətlərin inteqrasiyasının xarakterindən asılı olaraq şirkətlətin birləşməsi və udulması üzrə hansı əməliyyat növləri qeyd etmək olar

- a)) ufüqi və şaquli birləşmə və udulma, konqlomerat birləşmə və udulma
- b) ufüqi və şaquli birləşmə və udulma
- c) formal və qeyri-formal birləşmə və udulma
- d) sadə və mürəkkəb birləşmə və udulma
- e) konqlomerat birləşmə və udulma

164 Transmilli birləşmə və udulmanın mahiyyəti

- a)) ayrı-ayrı ölkələrdə yerləşən şirkətlərin inteqrasiyasıdır və digər ölkələrdəki şirkətlərə sahib olmaqdır
- b) TMK-rın birləşmə və udulmasıdır
- c) TMK-rin eyni sahədən olanların birləşməsidir
- d) vahid idarəçiliyin qurulmasıdır
- e) TMK-rin maliyyə güclərinin birləşməsidir

165 Təsərrüfat fəaliyyətinin beynəlmilləşməsini açıqlayın

- a)) ayrı-ayrı ölkələrin iqtisadiyyatının qarşılıqlı əlaqəsinin və qarşılıqlı asılılığının gücləndirici beynəlxalq iqtisadi münasibətlərin milli iqtisadiyyatlara təsiri, ölkələrin dünya təsərrüfatında iştirakı
- b) siyasi, iqtisadi, mədəni, təsərrüfat və s. aspektlərinin beynəlmilləşməsi
- c) real və qlobal səviyyələrin birləşməsidir
- d) istehsalın beynəlxalq kooperasiyasıdır
- e) beynəlxalq iqtisadi əməkdaşlıqdır

166 Beynəlmilləşdirmənin hansı istiqamətləri var

- a)) istehsal, kapital, iqtisadi beynəlmilləşmə
- b) istehsal və iqtisadi beynəlmilləşmə
- c) maliyyə və investisiya beynəlmilləşməsi
- d) sosial-iqtisadi beynəlmilləşmə
- e) sosial-iqtisadi, mədəni, hüquqi beynəlmilləşmə

167 Dünya iqtisadiyyatının qloballaşdırılmasını açıqlayın

- a)) dünya iqtisadi proseslərinin və müxtəlif sahələrin qarşılıqlı asılılıq və qarşılıqlı təsirinə güclənməsidir, dünya iqtisadiyyatının tədricən vahid bir bazara çevrilməsində özünü biruzə verir
- b) inteqrasiyanın bir formasıdır
- c) iqtisadi proseslərin məcmusudur
- d) regional təsərrüfat fəaliyyətinin birləşməsidir
- e) ölkənin dünya bazarında özünə yer etməsidir

168 Qloballaşma prosesinin əsas istiqamətləri və hərəkətverici qüvvəsi

- a)) istehsal, elmi-texniki, texnoloji, təşkilati, iqtisadi, informasiya, siyasi, sosial və mədəni istiqamətlər
- b) elmi-texniki, sosial - mədəni istiqamətlər
- c) iqtisadi, siyasi, hüquqi
- d) elmi- texniki tərəqqinin nailiyyətləri
- e) istehsal

169 Beynəlxalq iqtisadi inteqrasiyanın mahiyyətini açıqlayın

- a)) milli iqtisadiyyatların qarşılıqlı uyğunlaşması və yaxınlaşması, beynəlxalq miqyasda vahid təkrar istehsal prosesinə daxil olmaqdır

- b) yeni məkanda yeni imkanlar aşkar etməkdir
- c) beynəlxalq miqyaslı idarəetmədir
- d) birliklərin, ittifaqların birgə fəaliyyətidir
- e) xarici müəssisələrin yaradılmasıdır

170 Beynəlxalq iqtisadi əməkdaşlıq nəyə deyilir

- a)) ölkələr və millətlər arasında davamlı təsərrüfat əlaqələrinin inkişafı, təkrar istehsal prosesinin ölkənin hüdudlarından kənara çıxmasıdır
- b) bi neçə xarici şirkətlər arasında əməkdaşlıqdır
- c) yerli müəssisə və təşkilatların ölkədən kənara nüfuz etməsidir
- d) müştərək fəaliyyətdir
- e) birliklərin iqtisadi fəaliyyətidir

171 Milli rejimin mahiyyəti

- a)) elə bir prinsipdir ki, ona əsasən xarici hüquqi və fiziki şəxslərə həmin ölkənin öz yerli hüquqi və fiziki şəxslərinə verilən hüquqlar ,güzəştlər və imtiyazlar verilir
- b) milli xüsusiyyətləri əks edən bir rejimdir
- c) ölkənin sosial, iqtisadi vəziyyətini özündə ehtiva edən rejimdir
- d) ölkələr və millətlər arasında davamlı təsərrüfat əlaqələrinin inkişafı rejimidir
- e) milli iqtisadiyyatların qarşılıqlı uyğunlaşması və yaxınlaşmasıdır

172 Rezident kimə deyilir

- a)) bu, ölkədə qeydiyyatda olan və ya daimi yaşayan hüquqi və ya fiziki şəxsdir
- b) xarici vətəndaşdır
- c) başqa ölkədə qeydiyyatda olan vətəndaşdır
- d) yerli vətəndaşdır
- e) bütün variantlar

173 Qeyri-rezident kimə deyilir

- a)) başqa bir xarici ölkənin qanunvericiliyinə uyğun qeydiyyata alınan hüquqi şəxsdir
- b) yerli qanunvericiyə uyğun qeydiyyatda olan hüquqi şəxsdir
- c) öz ölkəsində daimi qeydiyyatı olan fiziki şəxsdir

d) xarici vətəndaşdır

e) yerli vətəndaşdır

174 Ofşor zonaları hansı zonalara deyilir

a)) ərazisində qanunvericiliyə uyğun olaraq ofşor şirkətlərinin qeydiyyatı və fəaliyyət göstərməsi icazə verilən ölkə və ərazilərdir

b) gömrük zonasıdır

c) iqtisadi zonalardır

d) şirkətin ərazisidir

e) bütün variantlar

175 Ofşor şirkətkərinin mahiyyətini açıqlayın

a)) ofşor statuslu ölkədə qeydiyyatda olan qeyri-rezident olan hüquqi şəxsdir

b) öz ölkəsində daimi qeydiyyatı olan fiziki şəxsdir

c) istehsal profilinin olması

d) qeyri- kommertiya şirkətidir

e) ofşor zonasıdır

176 İnnovasiya sahəsində məqsədlərə nə aid ola bilməz

a)) yeni təşkilati quruluşun formalaşdırılması

b) yeni məhsulların istehsalı

c) yeni texnologiyaların tətbiq olunması

d) istehsalın təşkilinin yeni metodlarından istifadə olunması

e) məqsədin yeniləşməsi

177 Hansı variant düzgün şəkildə strateji alternativləri ifadə edir

a)) məhdudlaşdırılmış artım, artım, ixtisar və üç stratejiyanın uyğunlaşdırılması

b) məhdudlaşdırılmamış artım, sürətli artım, ixtisar və üç stratejiyanın uyğunlaşdırılması

c) sürətli artım, artım, ixtisar və üç stratejiyanın uyğunlaşdırılması

d) məhdudlaşdırılmamış artım, bazarı ələ keçirmə, ixtisar, fəaliyyətin dayanması

e) mərkəzləşdirilmiş artım

178 İxtisar alternativləri çərçivəsində hansı variant ola bilməz

- a)) uyğunlaşdırma
- b) ixtisar və oriyentasiyanın dəyişməsi
- c) ləğvetmə
- d) artığın kəsilməsi
- e) məhv etmə

179 Məhdud artım strategiyasından hansı hallarda istifadə olunur

- a)) təşkilatın inkişafı və rentabelliği rəhbərliyi qane edirsə
- b) resurs çatışmazlığı olduqda
- c) təşkilatın artım potensialı olmadıqda
- d) təşkilat böhranlı vəziyyətdə olduqda
- e) tam iflasda

180 İxtisar strategiyası üçün hansı yanaşma xarakterikdir

- a)) keçmişdə nail olunmuş səviyyədən daha aşağı məqsədlərin qoyulması xarakterikdir
- b) keçmişdə nail olunmuş səviyyədən daha yuxarı məqsədlərin qoyulması xarakterikdir
- c) məqsədlər dəyişməz qalır
- d) məqsədlər tez-tez dəyişikliyə uğrayır
- e) məqsəd missiyaya tam uyğun gəlmir

181 Strateci məqsəd və vəzifələrə nail olmaq yolunda aralıq məqsədin müəyyən-
ləşdirilməsini nəzərdə tutan planlaşdırma növü hansıdır

- a)) taktiki planlaşdırma
- b) strateci planlaşdırma
- c) operativ planlaşdırma
- d) biznes planlaşdırma
- e) qısamüddətli planlaşdırma

182 Planlaşdırmanın əsasında duran prinsiplərə aid deyildir

- a)) ahəngdarlıq prinsipi
- b) dəqiqlik prinsipi
- c) fasiləsizlik prinsipi
- d) effektivlik prinsipi

e) müəyyənlik

183 Strateji planlaşdırma prosesinin modelində mövcud olmayan mərhələ hansıdır

- a)) təşkilati strukturun seçilməsi və planlaşdırılması
- b) təşkilatın məqsədi
- c) ətraf mühitin təhlili və qiymətləndirilməsi
- d) strateji alternativlərin təhlili
- e) taktik planların istifadəsi

184 Missiyanın mahiyyətini düzgün ifadə edən yanaşma hansıdır

- a)) missiya dedikdə – təşkilatın əsas məqsədlərinin məjmusunun ifadə olunması və təşkilatın mövjudluğunun əsaslandırılması başa düşülür
- b) missiya dedikdə – təşkilatın arzuladığı fəaliyyət nəticəsi başa düşülür
- c) missiya dedikdə – qarşıya qoyulmuş məqsədə nail olmaq üçün vasitə başa düşülür
- d) missiya dedikdə – təşkilatın məqsədlərinin kəmiyyətə ifadə olunması başa düşülür
- e) missiya dedikdə – məqsədin özü başa düşülür

185 Missiyanın mahiyyətini hansı sual doğru ifadə edir

- a)) biz etdiyimiz işi nə üçün edirik
- b) konkret olaraq nəyi yerinə yetirmək lazımdır
- c) biz nəyə nail olmaq istəyirik
- d) biz hara doğru hərəkət edirik
- e) biz kimə tabeyik

186 Məqsədlərin strateji idarəetmə prosesinin əhəmiyyətli hissəsinə çevrilməsi üçün yuxarı rəhbərlik bəzi addımlar atmalıdır. Hansı addım bu halda yanlışdır

- a)) məqsədləri vaxtaşırı olaraq dəyişdirməlidir
- b) məqsədlər düzgün ifadə olunmalıdır
- c) məqsədlər haqda informasiya verməlidir
- d) onların həyata keçməsinə bütün təşkilatda stimullaşdırmalıdır
- e) məqsədlər real olmalıdır

187 Təşkilətmə menecmentin neçənci funksiyasıdır

- a) I
- b)) II
- c) IV
- d) V
- e) III

188 İşin təşkili neçə mərhələyə bölünür

- a) 3
- b)) 4
- c) 5
- d) 2
- e) 6

189 İşin təşkilində olan mərhələlərə aşağıdakılardan hansı daxil deyildir

- a)) əmək bölgüsü
- b) işin bölüşdürülməsi
- c) vəzifələrin qruplaşdırılması
- d) işin koordinasiyası
- e) səlahiyyətlərin müəyyənləşdirilməsi

190 Şöbələrin aşağıdakı istiqamətlər üzrə ixtisaslaşdırılmasında düzgün olmayan variantı seçin

- a)) xidmət növü üzrə
- b) coğrafi zonalar üzrə
- c) fəaliyyət növü üzrə
- d) istehsal növü üzrə
- e) əmək bölgüsü üzrə

191 İdarəetmənin səmərəli təşkilinə təsir edən amillər sırasına aşağıdakılardan hansı variant düz deyildir

- a)) əgər işə prosesli şəkildə nəzarət olunmursa
- b) geniş təşkilətmə o yerdə özünü doğruldur ki, orada təcəllikdə olanlar bir-birindən asılı olmayaraq işləyirlər
- c) əgər işə asanlıqla nəzarət olunmursa
- d) əgər işə kompleks şəkildə nəzarət olunmursa

e) əgər işçilər arasında məhsuliyətsizlik olursa

192 Qərar nədir

- a)) qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsi olub, onu hər hansı bir nəticəyə və ya tələb edilən fəaliyyətə çıxarır
- b) qərar-insanı hər hansı bir nəticəyə gətirib çıxarır
- c) qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsidir
- d) qərar-insan əqlinin məhsuludur
- e) qərar-insanın riskli olmasıdır

193 İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri hansılardır

- a)) Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq
- b) Məqsəd, Məsuliyyət, Peşəkarlıq
- c) Məqsəd, Nəticə, Məsuliyyət, Əmək bölgüsü
- d) Məqsəd, Vəzifə, Peşəkarlıq
- e) Məqsəd, Vəzifə

194 İdarəetmə qərarlarının əsas növləri hansılardır

- a)) İntuitiv, insayt və mülahizələrə əsaslanan
- b) İntuitiv, inert və insayt
- c) İnert, ordinar və mülahizələrə əsaslanan
- d) İntuitiv, inert, insayt və ordinar
- e) ordinar və mülahizələrə əsaslanan

195 İntuitiv qərarlar nədir

- a)) İntuisiya əsasında qəbul edilən qərardır
- b) Məntiqi təfəkkür nəticəsində qəbul edilən seçimdir
- c) İnsan ağılının məhsuludur
- d) Həyat təcrübəsi nəticəsində qəbul edilən qərardır
- e) Ani qəbul olunmuş qərarlardır

196 İnsayt qərarlar nədir

- a)) Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
- b) Saytlarla bağlı qərardır
- c) İri şirkətlərdə qəbul edilən qərardır
- d) Kompüter şirkətlərində qəbul edilən qərardır

e) Beynəlxalq miqyaslı qərarlardır

197 Tarazlaşmış qərarlar nədir

- a)) Bu qərarları öz fəaliyyətinə, irəli sürülən mülahizələrə və onların yoxlanılmasına diqqətlə və təkidlə yanaşan rəhbərlər qəbul edirlər və onlar bu zaman formalaşmış ilkin ideyaya malik olurlar
- b) Tarazlaşmış qərarlar kifayət qədər əsaslandırılmır
- c) Belə qərarlar ehtiyatlı axtarışın nəticəsidir
- d) Belə qərarlarda orijinallıq, yenilik olmur
- e) Belə qərarlarda risklik olmur

198 İmpulsiv qərarlar nədir

- a)) Belə qərarların müəllifləri çoxlu sayda ideyalar yaradırlar, lakin onları yoxlaya bilmirlər. Buna görə də belə qərarlar çox vaxt tam reallaşmır
- b) Belə qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilir və tam reallaşdırılır
- c) Belə qərarlar keçmiş təcrübəyə əsaslanır
- d) Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsidir
- e) Düşünülmüş qərarlardır

199 İnert qərarlar nədir

- a)) Ehtiyatlı axtarışın nəticəsidir
- b) Qısa müddətdə qəbul edilən qərarlardır
- c) Rəhbərin şəxsi seçimidir
- d) İntuisiya əsasında qəbul edilən qərarlardır
- e) Belə qərarlar keçmiş təcrübəyə əsaslanır

200 Rasional qərarlar nədir

- a)) Belə qərarlar keçmiş təcrübədən asılı olmayıb, obyektiv analitik proses vasitəsi ilə əsaslandırılır
- b) Ehtiyatlı axtarışın nəticəsidir
- c) Keçmiş təcrübəyə əsaslanır
- d) Risk şəraitində qəbul edilən qərarlardır
- e) Səmərəli qərarlardır

201 Qərarların qəbulu baxımından idarəetmə prosesi hansı mərhələlərə ayrılır

- a)) Qərarların işlənilib hazırlanması ,qərarların qəbul edilməsi, qərarların icrasına rəhbərlik və ona nəzarət
 - b) Qərarların işlənilib hazırlanması,qərarların qəbul edilməsi və reallaşdırılması
 - c) Qərarların işlənilib hazırlanması və qəbul edilməsi ,qərarların reallaşdırılması və ona nəzarət
 - d) Qərarların işlənilib hazırlanması, qərarların qəbul edilməsi, qərarların icrasına rəhbərlik ,qərarların icrasına nəzarət
 - e) Qərarların işlənilib hazırlanması, qərarların qəbul edilməsi
- 202 Qərarları zaman müddətinə görə təsnifləşdirərkən hansı növləri yaranır
- a)) Uzun müddətli, orta müddətli, qısa müddətli və birdəfəlik
 - b) Uzun müddətli və qısa müddətli
 - c) Uzun müddətli, orta müddətli və qısa müddətli
 - d) Uzun müddətli orta müddətli və birdəfəlik
 - e) Uzun müddətli orta müddətli
- 203 Proqnozlaşdırılan səmərəliyə uyğun olaraq qərarların hansı növləri vardır
- a)) Ordinar, asinergetik və sinergetik
 - b) Ordinar, inert və sinergetik
 - c) Ginergetik, bisinergetik və asinergetik
 - d) Ordinar, rasional və sinergetik
 - e) asinergetik və sinergetik
- 204 Ordinar qərarlar nədir
- a)) Kollektivin birgə qəbul etdiyi qərardır
 - b) Nəticə vahidinə sərf edilən resursların səmərəliliyinin normalara uyğun saxlayan qərardır
 - c) Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
 - d) Nəticə vahidinə resursların sərfi səmərəliliyini aşağı salır
 - e) Nəticə vahidinə resursların sərfi səmərəliliyini sabit saxlayır
- 205 Sinergetik qərarlar nədir
- a)) Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır
 - b) Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır
 - c) Sistemin effektivliyini aşağı salır

d) Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin azaldır

e) Sinergetik effektivliyi aşağı salır

206 Asinergetik qərarlar nədir

a)) Əməliyyatların və sistemin effektivliyini aşağı salır

b) Risk şəraitində qəbul edilən qərardır

c) Nəticə vahidinə resursların sərfi səmərəliliyini normalara uyğun saxlayır

d) Nəticə vahidinə resursların sərfi səmərəliliyini kəskin artırır

e) Sinergetik effektivliyi aşağı salır

207 Beynəlxalq şirkətlərdə heyətin idarə edilməsinin mahiyyətini düzgün ifadə edən yanaşma hansıdır

a)) heyətin idarə edilməsi – təşkilatın kadr potensialının normal fəaliyyət göstərməsi, inkişafı və ondan səmərəli istifadə olunması üçün şəraitin yaradılması üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan təşkilati-iqtisadi və sosial tədbirlər sistemidir

b) heyətin idarə edilməsi – təşkilatın kadr potensialının inkişafı üzrə tədbirləri əhatə edir

c) heyətin idarə edilməsi – təşkilatın kadr potensialının jəlb edilməsi üzrə tədbirləri əhatə edir

d) heyətin idarə edilməsi – təşkilatın kadr potensialının normal fəaliyyət göstərməsi, düzgün qiymətləndirilməsi üçün şəraitin yaradılması üzrə bir-biri ilə qarşılıqlı əlaqədə olan təşkilati-iqtisadi və sosial tədbirlər sistemidir

e) bütün variantlar

208 Beynəlxalq təşkilatlarda insanlara təsir göstərən üç əsas ümumiləşdirilmiş amil hansı variantda göstərilmişdir

a)) təşkilatın iyerarxiq quruluşu, mədəniyyət, bazar

b) informasiya, mədəniyyət, bazar

c) təşkilatın iyerarxiq quruluşu, informasiya, bazar

d) təşkilatın iyerarxiq quruluşu, mədəniyyət, texnologiya

e) mədəniyyət, ədalətli münasibət, düzgün mükafatlandırma

209 Heyətin idarə edilməsi konsepsiyasına aşağıdakılardan hansı aid deyildir

a)) heyətə olan tələbatın hesablanması

- b) heyətin idarə edilməsi texnologiyasının işlənilib hazırlanması
- c) heyətin idarə edilməsi metodologiyasının işlənilib hazırlanması
- d) heyətin idarə edilməsi sisteminin formalaşması
- e) heyətin idarə edilməsi prinsipərinin işlənilib hazırlanması

210 İşçi karyerasının və xidməti-professional irəliləməsinin idarə edilməsi hansı variantda aiddir

- a)) heyətin idarə edilməsi texnologiyasına
- b) heyətin idarə edilməsi sisteminə
- c) heyətin idarə edilməsi prinsiplərinə
- d) heyətin idarə edilməsi metodologiyasına
- e) heyətin idarə edilməsi proseslərinə

211 Hansı variantda beynəlxalq şirkətlərdə kadr siyasətinin növlərinin düzgün təsnifləşdirilməsi göstərilmişdir

- a)) passiv, aktiv, reaktiv, preventiv, açıq, qapalı
- b) proqres, reqres, reaktiv, preventiv, açıq, qapalı
- c) passiv, aktiv, açıq, qapalı
- d) reaktiv, preventiv, açıq, qapalı
- e) passiv, aktiv

212 Beynəlxalq şirkətlərdə əmək münasibətlərinin idarə edilməsi altsisteminin vəzifələrinə aid deyildir

- a)) əməyin psixofiziologiyası və ergonomiyasına olan tələblərə riayət edilməsi
- b) şəxsi və qrup halında münasibətlərin nizama salınması və təhlili
- c) istehsalatda münaqişə və streslərin idarə edilməsi
- d) sosial- psixoloji müayinə
- e) münaqişələrin həlli yolları

213 Beynəlxalq şirkətlərdə sosial inkişafın idarə edilməsi alt sisteminin vəzifələrinə aid deyildir

- a)) əmək haqqının ödənilməsi sisteminin işlənilib hazırlanması
- b) fiziki və mənəvi tərbiyənin inkişafını
- c) sağlamlığın və istirahətin qorunmasının təminatını

- d) sosial sığortanın təşkili
- e) sosial- psixoloji müayinə

214 Beynəlxalq şirkətlərdə heyətin planlaşdırılmasına aşağıdakılardan hansı mərhələ daxil deyildir

- a)) əmək fəaliyyətinin qiymətləndirilməsi
- b) gələcək tələbatların qiymətləndirilməsi
- c) gələcək tələbatların ödənilməsi proqramının işlənilib hazırlanması
- d) mövcud resursların qiymətləndirilməsi
- e) gələcək tələbatların proqnozlaşdırılması

215 Heyətin idarə edilməsi sisteminin təşkili prinsipləri neçə yerə bölünür

- a)) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

216 Beynəlxalq şirkətlərdə hansı variant adaptasiyanın mahiyyətini daha düzgün ifadə edir

- a)) adaptasiya dedikdə – yeni işçinin şirkətin təşkilati mədəniyyətinə, öz ilkin kollektivinə, şirkətin ondan gözlədiyi tələblərə və öz iş yerinə olan uyğunlaşmanın idarə olunan prosesidir
- b) adaptasiya dedikdə – işçinin öz məqsəd və vəzifələrini düzgün başa düşmək və onu məsuliyyətli şəkildə icra etmək prosesidir
- c) adaptasiya dedikdə – yeniliklərin dərk olunması prosesidir
- d) adaptasiya dedikdə – seçmədə istifadə olunan geniş yayılmış metodudur
- e) adaptasiya dedikdə – müvəqqəti uyğunlaşmadır

217 Beynəlxalq şirkətlərdə adaptasiyanın məqsədini düzgün ifadə etməyən variant hansıdır

- a)) yeni işçinin əmək haqqı səviyyəsinin yüksəldilməsi
- b) ilkin xərjlərin azaldılması, belə ki, yeni işçi öz iş yerini, vəzifələrini pis bilir və daha az məhsuldarlıqla işləyir

- c) yeni işçinin əmək davranışında qeyri-müəyyənlik hissənin təsirinin aşağı salınması
- d) kollektivin birlik səviyyəsinin yüksəlməsi
- e) işçinin fərdi davranışı

218 Variantlardan hansı istehsal adaptasiyasının növü deyildir

- a)) işgüzar
- b) təşkilati-inzibati
- c) psixofizioloji
- d) peşəkar
- e) mədəni

219 Beynəlxalq şirkətlərdə adaptasiya prosesinin mərhələlərinin ardıcılıqla düzəldüyü variantı tapın

- a)) yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, adaptasiya proqramının işlənilib hazırlanması, ilkin tanışlıq, təsirli adaptasiya, fəaliyyətdə olma
yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, ilkin tanışlıq, adaptasiya proqramının işlənilib hazırlanması, təsirli adaptasiya, fəaliyyətdə olmaq
- b) adaptasiya proqramının işlənilib hazırlanması, yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi
- c) ilkin tanışlıq, təsirli adaptasiya, fəaliyyətdə olma
- d) ilkin tanışlıq, adaptasiya proqramının işlənilib hazırlanması, yeni işçinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi, fəaliyyətdə olma, təsirli adaptasiya
- e) ilkin tanışlıq, adaptasiya proqramının işlənilib hazırlanması

220 Hansı variant insanın peşəkar mühüm keyfiyyətlərini öyrənən metodlara daxil deyildir

- a)) hesablama metodu
- b) cihaz metodu
- c) test metodu
- d) anket metodu
- e) sorğu metodu

221 Menecerin karyerasında irəliləmiş mərhələsi hansı yaş həddini nəzərdə tutur

- a)) 45 yaşadək
- b) 30 yaşadək
- c) 25 yaşadək
- d) 60 yaşadək
- e) 35 yaşadək

222 Beynəlxalq şirkətlərdə kadr ehtiyatının formalaşması prosesinin əsas mərhələlərinə aid deyildir

- a)) kadrların əmək fəaliyyətinin qiymətləndirilməsi
- b) rəhbər kadrların tərkibində nəzərdə tutulan dəyişikliklər proqnozunun tərtibi
- c) namizədin işgüzar, peşə və şəxsi keyfiyyətləri haqqında informasiya toplanması
- d) kadr ehtiyatının tərkibinin formalaşması
- e) kadr ehtiyatının proqnozlaşdırılması

223 Heyətin adaptasiyasının təşkili üç əsas komponentin mövcudluğunu tələb edir, hansı variantda səhv komponent göstərilmişdir

- a)) adaptasiya prosesinə çəkilən xərclərin azaldılmasını
- b) adaptasiya prosesinin təşkilini
- c) adaptasiya prosesinin informasiya təminatının təşkilini
- d) adaptasiya funksiyasının təşkilatın heyəti idarəetmə sistemində struktur möhkəmlənməsini
- e) adaptasiya prosesinin informasiya təminatının proqnozlaşdırılmasını

224 Hansı variantda heyətin fəaliyyətin qiymətləndirilməsi göstəriciləri göstərilmişdir

- a)) adaptasiya
- b) şəxsi keyfiyyətlər
- c) peşəkar davranış
- d) əməyin nəticəliliyi
- e) fərdi davranış

225 Təşkilatda heyətin idarə edilməsi sisteminin formalaşdırılmasına tələbləri xarakterizə edən prinsiplərdən biri kimi heyətin idarəedilməsi funksiyalarının birinciliyi prinsipinin mahiyyətini hansı variant əks etdirir

- a)) heyətin idarəedilməsi sisteminin altsistemlərinin tərkibi, təşkilati struktur, işçilərə və onların sayına olan tələblər heyətin idarə edilməsi funksiyalarının tərkibindən, miqdarından və əmək tutumundan asılıdır
- b) heyətin idarəedilməsi funksiyaları öz-özünə deyil, istehsalın tələbat və məqsədlərinə uyğun olaraq formalaşır və dəyişir
- c) heyəti idarəetmə sisteminin təşkilinə yönəldilmiş funksiyalarla heyəti idarəetmə funksiyaları arasında proporsiyanı müəyyən edir
- d) heyətin idarəetmə sisteminin formalaşması zamanı inkişaf perspektivlərini nəzərə almaq lazımdır
- e) heyəti idarəetmə sisteminin təşkilinə yönəldilmiş prinsiplərə

226 Qeyd edilən variantlar içərisində hansı variant heyətin idarəedilməsi sisteminin formalaşdırılmasına, tələbləri xarakterizə edən prinsiplər deyildir

- a)) təmərküzləşmə
- b) komplekslilik
- c) iyerarxialılıq
- d) perspektivlilik
- e) kooperativlik

227 Heyətin idarəsinin təkmilləşdirilməsində hansı metod daha çox inkişaf edib

- a)) analogiyalar metodu
- b) normativ metod
- c) məqsədlərin strukturlaşdırılması metodu
- d) balans metodu
- e) məqsədlərin müəyyənləşdirilməsi metodu

228 Hansı varinat heyətin idarə edilməsinin iqtisadi metodlarına aid deyildir

- a)) kollektivin yaradıcı mühitinin formalaşdırılması
- b) texniki-iqtisadi əsaslandırma
- c) maddi stimullaşdırma
- d) sığorta
- e) təhlükəsizlik

229 «Elmi-texniki tərəqqi» lüğətində innovasiya yeni yeni məmulat növlərinin, ..., yeni təşkilati formaların tətbiqinin və s. İşlənib hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətini ifadə edir. cümləni tamamlayın

- a)) texnologiyanın
- b) tərəqqinin
- c) ideyanın
- d) ixtiranın
- e) texnikanın

230 İnnovasiya – ixtiranın və ya ideyanın iqtisadi məzmun etdiyi prosesdir. Bu yanaşma kimə məxsusdur

- a)) B.Tviss
- b) B.Santo
- c) Şumpeter
- d) F.Nikson
- e) A.Fayolun

231 Geniş mənada innovasiya dedikdə, yeni məhsullar, istehsal, maliyyə, kommer-siya və s. Xarakterli sosial-iqtisadi və təşkilati texniki qərarlar şəklində yeniliklərdən mənfəətli, yeni səmərəli istifadəni nəzərdə tutur. Bu yanaşma kimə məxsusdur

- a)) Y.P.Morozov b) M.Xuçek c) A.İ.Priqojin d) F.Nikson

232 İnnovasiya menecmenti kompaniyanı idarəetmənin rəhbərliyin ali səviyyəsində həyata keçirilən... istiqamətlərdən biridir. cümləni tamamlayın

- a)) strateji idarəetmə
- b) kreativ idarəetmə
- c) antiböhranlı idarəetmə
- d) kooperativ idarəetmə
- e) beynəlxalq idarəetmə

233 Beynəlxalq firma üzrə innovasiya siyasətinin həyata keçirilməsi bütövlükdə aşağıdakılardan nəyi nəzərdə tutması məqsədəuyğun deyildir

- a)) innovasiya fəaliyyətinin riyazi proqramının işlənib hazırlanması
- b) yeni növ məhsullar işlənib hazırlanması gedişinə və onun tətbiqinə nəzarət edilməsini
- c) yeni növ məhsullar yaradılmasının layihələrinə baxılmasını

- d) innovasiya fəaliyyətinin ixtisaslı heyəətlə təmin edilməsini
- e) yeni növ məhsullar yaradılmasının layihələrinin təhlil edilməsi
- 234 XX əsrin illərindən başlayaraq müasir firmaların innovasiya siyasətində elmi-texniki və istehsal-satış fəaliyyəti istiqamətində yeni meyllər özünü aydın surətdə göstərməyə başlamışdır. Cümləni tamamla
- a)) 80-cı illərdən
- b) 90-cı illərdən
- c) 60-cı illərdən
- d) 70-ci illərdən
- e) 50-ci illərdən
- 235 İnnovasiya prosesinin məqsədini aşağıdakılardan hansının izahı düz deyildir
- a)) şaquli və üfuqi qaydada satışın hazırlanması və təşkili
- b) yeni əmtəələrin bazarda tətbiqi
- c) məsələnin yeni texniki həllini tapmaq – ixtiranın yaradılması
- d) məhsulun seriyalı istehsalının qaydaya salınması
- e) məhsulun seriyalı istehsalının təhlili
- 236 İnnovasiya prosesləri neçə mərhələdən ibarətdir
- a)) 6
- b) 7
- c) 4
- d) 5
- e) 3
- 237 Daxil olmuş ideyaların sistemləşdirilməsində aşağıdakı variantlardan hansı düz deyildir
- a)) texnologiyanın daima təkmilləşdirilməsi və məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bazarlarda möhkəmləndirmək
- b) məhsulun işlənilib hazırlanması və mənimsənilməsinə münasibətdə, riskin dərəcəsi və ölçüsünün müəyyənləşdirilməsində firmanın potensial imkanları haqqında informasiya toplamaq
- c) məqsədli bazarlar və onların inkişafının uzun müddətli meylləri haqqında informasiya toplamaq

- d) bazardakı texnoloji dəyişikliklər haqqında, ET və TKİ-ləri bölməsindən, istehsal şöbələrindən, marketinq xidmətindən, firmanın satış aparatından, ticarət vasitəçilərindən, son istehlakçılardan daxil olan yeniliklər haqqında informasiya toplamaq
- e) son istehlakçılardan daxil olan yeniliklər haqqında informasiya toplamaq
- 238 Aşkar edilmiş ideyaların seçilməsi və yeni məhsul ideyaların işlənilib hazırlanmasında aşağıdakı variantlardan hansı düz deyildir
- a)) paralel qaydada satışın hazırlanması və təşkil edilməsi
- b) yeni və ənənəvi məmulatın texnoloji ümumiliyi dərəcəsinin aydınlaşdırılması yeni məhsulun firmanın ikinci və strateji inkişafının uyğunluğu
- c) ideyanın imkanlarının və praktiki olaraq reallaşdırılmasının müəyyən edilməsi
- d) ideyanın imkanlarının və praktiki olaraq reallaşdırılmasının təhlil edilməsi
- 239 Yeni məhsulun iqtisadi effektivliyinin təhlili – marketinq proqramının işlənilib hazırlanmasında aşağıdakı variantlardan hansı düz deyildir
- a)) elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması
- b) məhsulun texniki-iqtisadi xarakteristikasının, müəyyən edilməsi, onun keyfiyyət və istehlak xüsusiyyətlərinin və satışın həcmnin qiymətləndirilməsi
- c) potensial bazar tələbatının və satışın həcmnin qiymətləndirilməsi
- d) ideyanın konkret layihə şəklini aldığı halda məhsulun texniki jəhətinin işlənilib hazırlanması
- e) potensial bazar tələbatının və satışın həcmnin proqnozlaşdırılması
- 240 Yeni məhsul yaradılmasında aşağıdakı variantlardan hansı düz deyildir
- a)) yeni məhsullar istehsalı üçün zəruri olan xərclərin miqdarı
- b) nümunə yaradılması və texniki sınaq keçirilməsi
- c) əmtənin adının, onun əmtəə nişanının tərtibinin, qablaşdırılmasının markirovkasının müəyyən edilməsi
- d) firmanın bölmələri üzrə vəzifələri bölüşdürməklə yeni məhsulun konkret inkişaf proqramının işlənilib hazırlanması

- e) firmanın bölmələri üzrə vəzifələri bölüşdürməklə yeni məhsulun konkret inkişaf proqramının proqnozlaşdırılması

241 Bazarda testləşdirmənin aparılmasında aşağıdakı variantlardan hansı düz deyildir

- a)) sosial-iqtisadi xidmətin təşkili
- b) qiymət və digər kommersiya şərtlərilə 3 aydan az olmayan müddətdə məhdud bazarda testləşdirmə
- c) optimal reallaşdırma kanalının seçilməsi
- d) reklam vasitələri və metodlarının seçilməsi
- e) optimal reallaşdırma kanalının qiymətləndirilməsi

242 Məhsul üzrə marketinq proqramı əsasında yeni məmulatın istehsalatda tətbiqi haqqında qərar qəbul edilərkən aşağıdakı variantlardan hansı düz deyildir

- a)) yeni məhsulun mənimsənilməsi müddəti və onunla bazara çıxmaq
- b) firmanın istehsal imkanlarının artırılması
- c) yeniliyin patent müdafiəsinin təmin edilməsi
- d) yeniliklərin kommersiya cəhətdən əsaslandırılması
- e) firmanın istehsal imkanlarının proqnozlaşdırılması

243 XX əsrin sonlarında təşəkkül tapmış innovasiya prosesinin idarə edilməsi sistemi neçə hissədən ibarətdir

- a)) 7
- b) 8
- c) 9
- d) 6
- e) 10

244 Yapon firmaları öz kompaniyalarının ... əsasında yeni əmtəələrin yaradıcılıqla işləyib hazırlanmasına böyük əhəmiyyət verirlər. Cümləni tamamlayın

- a)) texnologiya
- b) bazarın öyrənilməsi
- c) ixtira
- d) ideya
- e) məntiq

245 İnnova prosesləri və sahibkarlığına istiqamətlənən müasir menecmentin modelləri, idarəetmə üslubları P.Drükərin müəyyən etdiyi neçə metodoloji əsası vardır?

- a)) 3
- b) 4
- c) 5
- d) 6
- e) 8

246 Müasir şəraitdə kiçik innovasiya firması öz uğurlu inkişafı və rəqabət qabiliyyəti üçün kadrların potensiallığının hər tərəfli yüksəldilməsilə daima məşğul olmalıdır. Aşağıdakı variantlardan uyğun gəlməyeni seçin

- a)) strukturun təkmilləşdirilməsi
- b) kollektivdə sosial adaptasiya
- c) istehsal fəaliyyətinin qiymətləndirilməsi
- d) rəhbər kadrların hazırlanması
- e) istehsal fəaliyyətinin proqnozlaşdırılması

247 Vençur biznesi – riskli layihələrin reallaşdırılmasına yönələn ... fəaliyyətidir. Cümləni tamamlayın

- a)) sahibkarlıq
- b) biznes
- c) hüquqi
- d) yaradıcı
- e) mədəni

248 Nəzarət menecment prosesinin neçənci funksiyasıdır

- a)) 4-cü funksiyası
- b) 1-ci funksiyası
- c) 2-ci funksiyası
- d) 3 -cü funksiyası
- e) 5- ci funksiyası

249...hesabat dövründə planlaşdırmanın əsası kimi çıxış edir. Cümləni tamamlayın

- a)) Yekun nəzarəti

- b) Aralıq nəzarəti
- c) Aktiv nəzarəti
- d) Nəzarət
- e) Aylıq nəzarət

250 Nəzarət təşkilatların dəyişən xarici mühiti üçün xarakterik olan əks edir

- a)) qeyri-müəyyənliyi
- b) rəngarəngliyi
- c) adaptasiyası
- d) müəyyənliyi
- e) uyğunsuzluğu

251 ... böhranlı situasiyaların meydana gəlməsi haqqında xəbərdarlıq edir

- a)) Nəzarət
- b) Menecer
- c) Rəhbər
- d) Təşkilat
- e) Şöbələr

252 Nəzarət ... güclü tərəflərini müdafiə etməklə əldə olunmuş nəticəni planlaşdırılanla müdafiə edir

- a)) təşkilatın
- b) menecerin
- c) rəhbərin
- d) liderin
- e) işçilərin

253 Verilmiş kreditlərin məqsədəuyğun xərclənməsi üzərindəki nəzarət növü necə adlanır

- a)) bank nəzarəti
- b) büdcə nəzarəti
- c) valyuta nəzarəti
- d) bank daxili nəzarət
- e) bölmə nəzarəti

254 Vəsaitin formalaşdırılması, bölüşdürülməsi və istifadəsi nəzarətin hansı funksiyasına xasdır

- a)) büdcə nəzarəti
- b) dövlət nəzarəti
- c) bankdaxili nəzarət
- d) maliyyə nəzarəti
- e) kassa nəzarəti

255 Qanunvericiliyə əsasən Azərbaycanda valyuta və ixrac əməliyyatı hansı dövlət orqanının səlahiyyətlərindədir

- a)) Dövlət Gömrük Komitəsi
- b) Milli Bank
- c) Qiymətli kağızlar üzrə Dövlət Komitəsi
- d) Vergilər Nazirliyi
- e) Maliyyə Nazirliyi

256 ... vasitəsi ilə dövlət xarici valyutanın əldə edilməsi və onunla əməliyyatlar keçirilməsi qaydalarını tənzimləyir? Cümləni tamamlayın

- a)) Valyuta nəzarəti
- b) Təhlükəsizlik nəzarəti
- c) Bank nəzarəti
- d) Dövlət nəzarəti
- e) Milli Məclisin nəzarəti

257 Azərbaycanda Dövlət büdcəsinin icrasına operativ-nəzarət hansı dövlət orqanına məxsusdur

- a)) Milli məclisin Hesablama Palatası
- b) Maliyyə nazirliyi
- c) İqtisadi İnkişaf Nazirliyi
- d) Milli Məclis
- e) Milli Bank

258 Kassa, hesablaşma, kredit və digər əməliyyatların keçirilməsinin düzgünlüyünü təmin edən sistem necə adlanır

- a)) Bank daxili nəzarət

- b) Təsərrüfatdaxili nəzarət
- c) Müfəttiş nəzarəti
- d) Bank nəzarəti
- e) Dövlət nəzarəti

259 Bunlardan hansı variant nəzarətin növünə daxil deyildir

- a)) Faktiki nəzarət
- b) İlkin nəzarət
- c) Cari nəzarət
- d) Son nəzarət
- e) Dövlət nəzarəti

260 Kassadakı nəgd pul, əsas vəsaitlər, material qiymətləri, hazır məhsul, başa çatmamış istehsal obyektlərinin təhlili hansı nəzarət vasitəsilə reallaşır

- a)) faktiki nəzarət
- b) istehsal nəzarəti
- c) marketinq nəzarəti
- d) təsərrüfatdaxili nəzarət
- e) firmadaxili nəzarət

261 Nəzarətin növlərinin bir-birindən fərqlənməsi hansı əlamətlərinə görə müəyyən olunur

- a)) vaxta görə
- b) məzmununa görə
- c) mahiyyətinə görə
- d) məqsədinə görə
- e) metoduna görə

262 İdarəetmə aparatında cari nəzarəti həyata keçirmək üçün ... yaratmaq lazımdır. Cümləni tamamlayın

- a)) əks əlaqə
- b) sistem
- c) təşkilat
- d) əlaqə
- e) qarşılıqlı əlaqə

263 Son (yekun) nəzarətin yerinə yetirilməsi motivasiya prosesinə kömək edirmi

- a)) edir
- b) etmir
- c) cüzi şəkildə edir
- d) ümumiyyətlə əlaqəsi yoxdur
- e) bu cür nəzarət yoxdur

264 Nəzarət prosesi neçə mərhələdən ibarətdir

- a)) III mərhələdən
- b) IV mərhələdən
- c) I mərhələdən;
- d) II mərhələdən
- e) V mərhələdən

265 Nəzarət prosesində qiymətləndirmə mərhələsi nəzarətin hansı funksiya ilə qovuşmasını nümayiş etdirir

- a)) Planlaşdırma
- b) Təşkil etmə
- c) Motivasiya
- d) Koordinasiya
- e) Kooperasiya

266 Nəzarətin iqtisadi effektivini artırmağın mümkün üsullarından biri kimi hansı metoddan istifadə edilir

- a)) istisna etmə (çıxarma)
- b) vadar etmə
- c) təhrik etmə
- d) sosial-psixoloji
- e) sosial-iqtisadi

267 Nəzarətin başlıca məqsədi təhlükəli xarakter alan ... aradan qaldırmaqdır.

Cümləni tamamlayın

- a)) kənarlaşmaları
- b) ölçmələri
- c) problemləri

d) informasiyanı

e) əngəlləri

268... cüzi dəyişikliklərin olması nəzarət sistemində də ciddi dəyişikliklərin olmasına səbəb olur. Cümləni tamamlayın

a)) plandakı

b) sistemdəki

c) idarəetmədəki

d) nəticədəki

e) prinsiplərdəki

269 Hökuməti aldığı xarici kreditlər və borclardan səmərəli istifadə edilməsinə nəzarət qaydası hansı dövlət orqanının səlahiyyətlərindədir

a)) Hesablama Palatası

b) Maliyyə Nazirliyi

c) İqtisadi İnkişaf Nazirliyi

d) Milli Bank

e) Dövlət Gömrük Komitəsi

270 İstehsal proseslərinin tənzimlənməsi və ona nəzarət forması hansı bölməyə xasdır

a)) İnformasiya mərkəzləri

b) Mühasibatlıq şöbəsi

c) marketinq şöbəsi

d) Təsərrüfat şöbəsi

e) Kadrlar şöbəsi

271 İnformasiya axınının köməyi ilə prosesdə iştirak edən fərdlərin birləşdirilməsi necə adlanır

a)) kommunikasiya şəbəkəsi

b) kommunikasiya prosesi

c) informasiya mənbəyi

d) kommunikasiya kanalı

e) kommunikasiya əlaqəsi

- 272 Təşkilatın yüksələn kommunikasiya şəraitində informasiyanın yuxarı idarəetmə səviyyələrinə verilməsi nəyə təsir edir
- a)) əmək məhsuldarlığına
 - b) səmərəliyə
 - c) idarəetməyə
 - d) qənaətçiliyə
 - e) xərclərə
- 273 Kommunikasiya prosesinin modeli neçə mərhələdən ibarətdir
- a)) 4 mərhələdən
 - b) 2 mərhələdən
 - c) 1 mərhələdən
 - d) 3 mərhələdən
- 274 Şəxslərarası kommunikasiyada sözdən başqa istənilən simvollardan istifadə olunması hansı maneələr qrupuna daxildir
- a)) qeyri-verbal maneələr
 - b) semantik maneələr
 - c) qəbul etmə ilə şərtlənən maneələr
 - d) neqativ əks əlaqə
 - e) verbal maneələr
- 275 Kommunikasiya zamanı informasiyanın doğruluğunu hansı mərhələ müəyyən edir
- a)) əks əlaqə
 - b) göndərən
 - c) kodlaşdırma prosesi
 - d) kodun açılması
 - e) kodun izahı
- 276 Kreativ fəaliyyətə aşağıdakılardan hansı aiddir
- a)) Texniki və texnologiyə yeniliklər, firmanın fəaliyyətini səmərələşdirən yaradıcılıq işləri
 - b) Texniki yeniliklər
 - c) Texnologiyə yeniliklər

d) Texniki və texnologi yeniliklər

e) Elmi yeniliklər

277 Yeniliklərin tətbiqi dedikdə nə başa düşülür

a)) Yeni məhsulun tətbiqi

b) İdeyanın yaradılması

c) Lahiyələşdirmə

d) Tətqiqat

e) Təhlil

278 Menecerin əsas vəzifəsi nədən ibarətdir

1. O, bütün məsələləri öz üzərinə götürməli.

2. Qərarları tək qəbul etməli.

3. Yaradıcılıq axtarışı atmosferi yaratmalı.

4. O, bütün məsələləri öz üzərinə götürməməli.

5. Qərarları tək qəbul etməməli

a)) 1,3,5

b) 3,4,5

c)3,2, 5

d) 2,4,6

e) 1,2,3

279 Beynəlxalq təşkilatın elmi- texniki siyasəti dedikdə, hər şeydən əvvəl nə başa düşülür

a)) Innovasiya prosesinə münasibətdə mövcud subyektin davranış strategiyası

b) Vahid innovasiya siyasəti

c) Kreativ siyasət

d) Kreativ strategiya

e) Kreativlik prinsipləri

280 İri miqyaslı şirkətlərdə kreativ proses nəyi əhatə edir

a)) Yeni məhsulun yaradılmasından onun praktiki rallaşdırılmasına qədər olan mərhələni

b) Yaranmış yeni məhsulun reallaşdırılması mərhələsini

c) Yeni məhsulun tədqiqat mərhələsini

d) Yeni məhsulun dizayn mərhələsindən istehsala hazırlanma mərhələsini

e) Yeni məhsulun tədqiqat mərhələsinin təhlili

281 Kreativ layihələrin seçim modelləri neçə qrupa ayrılır

- a)) 2
- b) 3
- c) 4
- d) 5
- e) 6

282 Layihə firma üçün yararsız olduğu halda neçə qərar mövcuddur

- a)) 2 6 4
- b) 3 5

283 Normativ modellərdə hansı kriteriyavə göstəricilərdən istifadə olunur

- a)) Maliyyə-iqtisadi göstəricilərdən
- b) Normativ kriteriya və göstəricilərdən
- c) Starteci kriteriya və göstəricilərdən
- d) Resurslarla təmin olunma kriteriya və göstəricilərdən
- e) Təhlükəsizlik kriteriyalarından

284 Normativ modellərdə qərar qəbulunda innovasiya layihələrinin biznes – planında hansı göstəricilərdən istifadə olunur

- a)) Mütlək effekt, mütlək effektivlik
- b) Yüksək effekt, mütlək effekt
- c) Mütlək effekt, normal effekt
- d) Mütlək effektivlik, normal effektivlik
- e) Yüksək effekt, normal effekt

285 Birbaşa təsir edən xarici mühit amillərinə aşağıdakılardan hansı aid deyil

- a)) elmi-texniki tərəqqi
- b) tədarükçüləri
- c) əmək resursları
- d) qanunlar
- e) istehlakçılar

286 Xarici təsir edən mühit amillərinə aşağıdakılardan hansı aid deyil

- a)) dövlət tənzimləməsi
- b) siyasi amillər
- c) iqtisadiyyatın vəziyyəti
- d) beynəlxalq hadisələr
- e) sosial amillər

287 Daxili mühit amillərinə aşağıdakılardan hansı aiddir

- a)) texnologiya
- b) sosial-mədəni
- c) əmək resursları
- d) istehlakçılar
- e) istehsalçılar

288 Daxili mühit amillərinə aşağıdakılardan hansı daxil deyil

- a)) elmi-texniki tərəqqi
- b) məqsədlər
- c) məqsədlər
- d) vəzifələr
- e) quruluş

289 İdarəetməyə situasiyalı yanaşmada insan qruplarının əsas tərkib hissələrinə aşağıdakılardan hansı daxil deyildir

- a)) təşkilatın quruluşu
- b) qruplarda insanların davranışı
- c) rəhbərlərin, lider rolunda fəaliyyət göstərən menecerlərin davranışı
- d) ayrı-ayrı insanların davranışı
- e) rəhbərlə işçinin davranışı

290 özündə təşkilatın məqsədlərinə daha effektiv şəkildə nail olmağa imkan verən, idarəetmə səviyyələrinin və funksional sahələrinin məntiqi qarşılıqlı münasibətlərini əks etdirir. Cümləni tamamlayın

- a)) təşkilatın quruluşu
- b) vəzifə
- c) texnologiya
- d) məqsəd

e) missiya

291..... *dedikdə əvvəlcədən müəyyən edilmiş üsullarla və qabaqcadan müəyyən edilmiş müddətdə yerinə yetirilməli olan müəyyən işlər, işlər seriyası və ya işin bir hissəsi başa düşülür.* Cümləni tamamlayın

a)) vəzifə

b) texnologiya

c) məqsəd

d) təşkilatın quruluşu

e) təşkilatın missiyası

292 *dəyişən ənənəvi hesab edilən digər dəyişənlərə nisbətən daha geniş təsir gücünə malikdir.* Cümləni tamamlayın

a)) texnologiya

b) məqsəd

c) təşkilatın quruluşu

d) vəzifə

e) təşkilatın missiyası

293 Təşkilatın uğur qazanmasını təmin edən tərkib hissələr özündə aşağıdakılardan hansını birləşdirmir

a)) işgüzarlıq

b) qəbul edilən qərarların praktiki olaraq reallaşdırılması

c) mövcudolma qabiliyyətini

d) nəticəlik

294 Rəqabətqabiliyyətlilik dedikdə nə başa düşülür

a)) bu məhsulun rəqib məhsullardan fərqlənməsini əks etdirən xarakteritksaıdır

b) bu məhsulun qiymət göstəricisidir

c) bu məhsulun yararlılıq göstəricisidir

d) bu məhsulun alıcılar tərəfindən dəyərləndirilən xarakteristikasıdır

e) bu məhsulun rəqib məhsuluna oxşarlığını əks etdirən göstəricilərdir

295 Marketing nəzəriyyəsində əmtənin realizə olunmasının əsas neçə qaydası mövcuddur

- a)) 3
- b) 4
- c) 2
- d) 5
- e) 4

296 Realizə olunma siyasəti nədir

- a)) Məsələlərin elə həlli sistemidir ki, məhsul satışında ən yüksək səmərə əldə edilsin
- b) Məsələlərin elə həlli sistemidir ki, məhsul istehsalında ən yüksək səmərə əldə edilsin
- c) Məsələlərin elə həlli sistemidir ki, məhsul istehlakında ən yüksək səmərə əldə edilsin
- d) Məsələlərin elə həlli sistemidir ki, planlaşdırmada ən yüksək səmərə əldə edilsin
- e) Məsələlərin elə həlli sistemidir ki, motivasiyada ən yüksək səmərə əldə edilsin

297 Menecmentin sosiologiyası və psixologiyası , beynəlxalq menecmentinin hansı altsisteminə daxildir

- a)) idarəedici altsisteminə
- b) məqsəd altsisteminə
- c) funksional altsisteminə
- d) təminat altsisteminə
- e) icraedici altsisteminə

298 İdarəetmə qərarlarının işlənilib hazırlanması və ralizə olunması beynəlxalq menecmentin hansı altsisteminə daxildir

- a)) idarəedici altsisteminə
- b) məqsəd altsisteminə
- c) funksional altsisteminə
- d) təminat altsisteminə
- e) icraedici altsisteminə

299 Qərarların qəbulunda proqnozlaşdırma beynəlxalq menecmentin hansı altsisteminə daxildir

- a)) idarəedici altsisteminə
- b) məqsəd altsisteminə
- c) funksional altsisteminə
- d) təminat altsisteminə
- e) icraedici altsisteminə

300 Xammal və materialların integral göstəricisini hansı mikro mühit amilinə daxildir

- a)) Malgöndərənlər
- b) İstehlakçılar
- c) Rəqiblər
- d) Marketing vasitəçiləri
- e) əlaqələndirmə auditoriyası